

1. Beynəlxalq biznesdə hansı proses üçün müəssisənin idarə edilməsinin yeni təşkilati formasının seçilməsi, investisiya qoyuluşlarının tərkibi və strukturuna əsaslı şəkildə yenidən baxılması əsas ola bilər?
 - ✓ restrukturizasiya
 - reinjiniinq
 - reinjiniinq və restrukturizasiya
 - injiniinq
 - düzgün variant yoxdur

2. Xarici ticarətin ikiamilli modelinin müəllifi kimdir?
 - D. Rikardo
 - D. Petti
 - M. Pozner
 - ✓ Xekşer-Olin
 - A. Smit

3. Müqayisəli üstünlüklərə malik olan əmtənin ixrac olunmasını, ixrac əmtəə isə yalnız onun müqayisəli xərcləri digər ölkədə analoji xərclərdən daha aşağı olan halda digər ölkə üçün idxal ola bilər, bu haqda nəticələr hansı nəzəriyyəni xarakterizə edirlər?
 - Beynəlxalq dəyər
 - Texnoloji qeyribərabərlik
 - Əsaslı üstünlüklər
 - ✓ Müqayisəli üstünlüklər
 - İstehsal amilləri

4. Ölkədaxili ixtisaslaşdırma daha ucuz ehtiyatın üstün vəziyyətlərinin istifadəsində inşa edilməlidir. əgər kapital (faiz) ucuzdursa onda kapitaltutumlu məhsullara istiqamətlənmək məsləhətdir, əmək ucuz olanda isə əməktutumlu məhsullara istiqamətlənmək lazımdır. Bu haqda nəticələr hansı nəzəriyyəni xarakterizə edir?
 - Müqayisəli üstünlüklər nəzəriyyəsi
 - Ümumi tarazlıq nəzəriyyəsi
 - Texnoloji qeyribərabərlik nəzəriyyəsi
 - ✓ İstehsal amillərin nisbəti nəzəriyyəsi
 - Əsaslı üstünlüklər nəzəriyyəsi

5. "Mütləq üstünlük" anlayışı kimə məxsusdur?
 - ✓ Adam Smit
 - V.Leontyev
 - K.Marks
 - D.Rikardo
 - Düzgün variant yoxdur

6. Tədiyyə balansı nəyi əks etdirir?
 - ✓ Başqa ölkələrdən daxil olan pul vəsaitlərinin ümumi məbləği ilə digər ölkədə olan pul ödəmələrinin məbləğini əks etdirir
 - texniki haqq-hesab cədvəli
 - Düzgün variant yoxdur
 - anbarda olan və istehsal olunan məhsulları
 - istehlak olunmuş məhsulları

7. Beynəlxalq valyuta məzənnəsinin aşağı düşməsi hansı nəticəyə gətirmir?
 - Düzgün variant yoxdur
 - Milli pul vahidində ifadə olunmuş real borclar azalır
 - Xarici əmtəələrə olan tələb aşağı düşür
 - ✓ İdxalı ucuzlaşdırır
 - İxracatçılar istehsal etdikləri məhsulu dünya bazarlarında daha aşağı qiyməltə satırlar

8. Valyuta siyasəti dedikdə nə başa düşülür?
- √ Beynəlxalq valyuta və iqtisadi münasibətlər sferasında həyata keçirilən və ölkənin cari və strateji məqsədlərinə uyğun olan tədbirlər məcmusudur
 - Bir və digər ölkənin başqa ölkələrlə iqtisadi səmərəlilik əsasında qurulmuş biznes əlaqələri
 - Düzgün variant yoxdur
 - 1 ölkənin pul vahidinin başqa ölkənin pul vahidində ifadə olunmuş qiymətidir
 - Beynəlxalq valyuta və digər iqtisadi münasibətlər sferasında həyata keçirilən və ölkənin yalnız cari məqsədlərinə uyğun olan tədbirlər məcmusudur
9. Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq əməliyyat terminin istehsaldan fərqi nədədir?
- istehsal “əməliyyat” terminindən daha genişdir
 - “əməliyyat” termini dardı, çünki ancaq xidmət göstərilməsinə aiddir
 - düzgün variant yoxdur
 - “əməliyyat” termini ancaq əmtəənin istehsalına aiddir
 - √ “əməliyyat” termini daha genişdir, çünki o, həm əmtəənin istehsalına, həm də xidmətin göstərilməsinə aiddir
10. Beynəlxalq valyuta məzənnəsinin artması ilə ixracın səmərəliliyi necə dəyişilir?
- √ aşağı düşür
 - dəyişmir
 - Bütün variantlar düzgündür
 - sabit qalır
 - artır
11. Hər hansısa ölkədə inflyasiya tempinin yüksəkliyi beynəlxalq valyuta məzənnəsinə necə təsir göstərir?
- Beynəlxalq valyuta məzənnəsinə təsir etmir
 - Düzgün variant yoxdur
 - √ Beynəlxalq valyuta məzənnəsi yüksəkdir
 - Beynəlxalq valyuta məzənnəsi sabitdir
 - Beynəlxalq valyuta məzənnəsi aşağıdır
12. Beynəlxalq valyuta məzənnələrin çoxfaktorluluğu hansı kateqoriyalarla bağlılığını əks etdirir?
- Qiymət
 - √ Bütün variantlar doğrudur
 - Tədiyyə balansı
 - Pul
 - Faiz
13. Beynəlxalq valyuta məzənnəsi nədir?
- Milli valyutanın xarici valyutaya münasibətdə məzənnəsinin aşağı düşməsi
 - Düzgün variant yoxdur
 - Bütün ölkələrdə işlənən pul vahididir
 - √ 1 ölkənin pul vahidinin başqa ölkənin pul vahidində ifadə olunmuş qiymətidir
14. Proqnozlar üçün hansı proqnozlaşdırma metodlarından istifadə edilir?
- Aparıcı indiqatorlar üzrə hesablamalar
 - Multireqressiv hesablamalar
 - √ Bütün variantlar düzgündür
 - Tenderlərin ekstrapolyasiyası
 - Sadə reqressiv hesablamalar
15. Tədiyyə balansı neçə hissədən ibarətdir?

- 5
- Düzgün variant yoxdur
- ✓ 3
- 1
- 4

16. İxrac multiplikatorunu müəyyən etmək üçün hansı düsturdan istifadə etmək lazımdır?

- $M_x=1/MRM=1/(1-MRM)$
- Düzgün variant yoxdur
- ✓ $M_x=1/MRS=1/(1-MRS)$
- $M_x=1/MRS=1-MRS$
- $M_x=1/MRP=1/(1-MRP)$

17. Alternativ xərclər'nəzəriyyəsi ilə kim çıxış edib?

- ✓ Q Xaberlera
- Düzgün variant yoxdur
- D.Rikardo
- K.Marks
- A.Smit

18. "Müqayisəli üstünlük" anlayışı kimə məxsusdur?

- ✓ D.Rikardo
- A.Smit
- Düzgün variant yoxdur
- V.Leontyev
- K.Marks

19. İxrac və idxal istiqamətlərin seçim meyarı kimi digər yerli əmtəələrlə müqayisədə daha az xərc tələb edən əmtəələrin istehsalında ölkə ixtisaslaşmasının əsasında milli xərclərin qənaətini klassiklərdən hansı istifadə etmişdir?

- D. Rikardo
- P. Bauqilber
- C. S. Mill
- ✓ A. Smit
- D. Petti

20. Beynəlxalq biznes dedikdə nə başa düşülür?

- ✓ bu və ya digər ölkənin başqa ölkələrlə iqtisadi səmərəlilik əsasında qurulmuş biznes əlaqələri
- kənd təsərrüfatı və sənayenin xaricdə inkişafı
- düzgün variant yoxdur
- bir ölkənin digər ölkədən təcrid olunmuş biznes əlaqəsi
- bu və ya digər ölkənin başqa ölkələrlə iqtisadi qeyri-səmərəlilik əsasında qurulmuş biznes əlaqələri

21. "İstehsal amillərinin nisbəti" nəzəriyyəsinin əsasını hansı alimlər qoymuşdur?

- ✓ Eli Hekşer və Bertil Olin
- Eli Hekşer və V Leontyev
- Karl Marks və A Smit
- Düzgün variant yoxdur
- Adam Smit və D.Rikardo

22. Beynəlxalq ticarət müqavilələrin qarşılıqlı mənfəəti və beynəlxalq əmək bölgüsünün üstünlükləri haqqında nəticələr hansı nəzəriyyəni xarakterizə edir?

- Əsaslı üstünlüklər
- Texnoloji qeyribərabərlik

- Beynəlxalq dəyər
- İstehsal amilləri
- ✓ Müqayisəli üstünlüklər

23. Kapital və kreditin hərəkəti balansı nəyi əks etdirir?

- ✓ investisiya qoyuluşunu
- cavabların hamısı doğrudur
- Düzgün variant yoxdur
- cari tədiyyə balansını
- cari əməliyyatları

24. Tədiyyə və ticarət balansının vəziyyəti hansı amillərə təsir edir?

- tələbin dəyişməsinə
- ✓ bütün variantlar düzgündür
- qiymətlərin dinamikasına
- beynəlxalq biznesin dinamikasına
- xidmət sahəsində olan dəyişikliklərə

25. Faiz dərəcəsinin artımı nəyə səbəb olur?

- Bütün variantlar doğrudur
- Ölkədən kapital axınını stimullaşdırır
- ✓ Ölkəyə kapital axınını stimullaşdırır
- Qeyri-stabilliyi möhkəmləndirir
- Heç cür təsir etmir

26. Valyuta tənzimlənməsi dedikdə nə başa düşülür?

- ✓ Beynəlxalq hesablaşmaların və beynəlxalq valyuta əməliyyatlarının aparılması qaydalarının reqlamentləşdirilməsi
- Bütün variantlar doğrudur
- Beynəlxalq valyuta digər iqtisadi münasibətlər sferasında həyata keçirilən tədbirlər məcmusudur
- cari və strateji məqsədlərə uyğun olan tədbirlər məcmusudur
- Düzgün variant yoxdur

27. Deviz siyasəti dedikdə nə başa düşülür?

- ✓ Mərkəzi bank tərəfindən beynəlxalq valyuta məzənnəsinə təsir etmək məqsədilə beynəlxalq valyutanın alqı-satqısı
- Düzgün variant yoxdur
- Rezidentlərin və qeyri-rezidentlərin beynəlxalq valyuta əməliyyatlarının reqlamentləşdirilməsi
- İnzibati və qanunvericilik qadağaları
- Beynəlxalq valyuta hesablaşmalarının aparılması

28. Beynəlxalq biznesdə restrukturizasiyadan fərqli olan reinjiniring nə deməkdir?

- ✓ müəssisənin fəaliyyətinin radikal şəkildə sıçrayışla yaxşılaşdırılması üçün biznes proseslərinin köklü şəkildə yenidən qurulması
- təsərrüfat təşkilatının strukturunun radikal şəkildə dəyişdirilməsi
- müəssisənin kompleks şəkildə dəyişdirilməsi
- idarəetmənin dəyişməsi

29. Beynəlxalq biznesdə restrukturizasiyadan fərqli olaraq reinjiniring nəyi əks etdirir?

- informasiya çatışması
- düzgün variant yoxdur
- ✓ keyfiyyət, servis xidməti, maliyyə, marketinq, informasiya sistemlərinin qurulması
- maliyyə, marketinq
- informasiya sistemlərinin qurulması

30. Aşağıdakılardan hansı xarici ticarətin kreditləşməsi formasıdır?

- √ Aksent krediti
- Kommersiya krediti
- Aksept
- Beynəlxalq kredit
- Akkreditiv

31. Bir firmanın ölkədən kənar investisiya qoymaq istədiyini düşünək. Investisiya qoyuluşunun həyata keçirməzdən öncə hansı addımı atardınız?

- √ Həmin ölkənin iqtisadi, sənaye və firma analizini aparardım.
- Investisiya qoyulması nəzərdə tutulan sahəyə tələbatı müəyyənləşdirərdim.
- Həmin ölkədəki alıcıların mövcud alıcılıq qabiliyyətini müəyyənləşdirərdim.
- Həmin ölkədəki inflyasiya səviyyəsini müəyyənləşdirərdim.
- Birbaşa investisiya qoyuluşunun həyata keçirməyi qərara alardım.

32. Aktiv tədiyyə balansı milli valyuta məzənnəsinə necə təsir edir?

- √ Yüksəlməsinə kömək edir
- Azalmasına kömək edir
- Düzgün variant yoxdur
- Ucuzlaşmasına səbəb olur
- Borclular milli valyutanı xarici valyutaya dəyişməyə can atırlar

33. Dönərli olmayan valyutaya həmçinin nə deyilir?

- √ Qapalı valyuta
- Düzgün variant yoxdur
- Sərbəst valyuta
- Üzən valyuta
- Açıq valyuta

34. Sərbəst dönərli valyuta dedikdə nə başa düşülür?

- √ Valyutanın istənilən xarici valyutaya məhdudiyətsiz dəyişdirilməsi
- Düzgün variant yoxdur
- Valyuta mübadiləsinə qadağa
- Valyuta məhdudiyətinə məruz qalmış valyuta dönərliyi
- Valyutanın yalnız müəyyən edilmiş 1 xarici valyutaya dəyişdirilməsi

35. Dönərlik baxımından valyutalar necə cür fərqləndirilir?

- 4
- 2
- Düzgün variant yoxdur
- 5
- √ 3

36. Azərbaycan Respublikası hansı ildə BVF və DB üzvüdür?

- 1996
- 2000
- √ 1992
- Düzgün variant yoxdur
- 1994

37. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı hansı ildə yaranmışdır?

- √ 1944
- Düzgün variant yoxdur

- 1955
- 1946
- 1950

38. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı harada yaranmışdır?

- √ Amerika
- İngiltərə
- Düzgün variant yoxdur
- Fransa
- Almaniya

39. Beynəlxalq valyuta məhdudiyəti hansı siyasətin tərkib hissəsidir?

- √ Proteksionizm
- Düzgün variant yoxdur
- Heç bir siyasətin hissəsi deyil
- Lisenziyalaşdırma
- Liberalizm

40. Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı menecerlər nəyə xüsusi diqqət yetirməlidirlər?

- bacarıqlara
- √ bütün variantlar doğrudur
- işgüzar keyfiyyətlərə
- şəxsi keyfiyyətlərə
- biliklərə

41. Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən nəticələr üzrə idarəetmənin əsas cəhətlərindən birinə hansını aid etmək olar?

- yalnız planlaşdırılmış hallara diqqətli yanaşma
- düzgün variant yoxdur
- yalnız subyektiv qərarların qəbulunu
- yalnız təsadüfi hallara diqqətli yanaşma
- √ planlaşdırılmış və ya gözlənilən nəticələrlə yanaşı təsadüfi hallara diqqətli yanaşma

42. Beynəlxalq praktikasında pul -un hansı növlərinə rast gəlmək olar?

- birja növü
- ticarət növü
- patent növü
- “konkret” növ
- √ bütün variantlar doğrudur

43. Beynəlxalq aləmdə kiçik müəssisələrin özəlləşdirilməsi necə həyata keçirilir?

- √ hərracda satış və müsabiqələr keçirmək yolu ilə
- xarici ölkələrə satmaq ilə
- heç bir variant düzgün deyil
- hərracda satış keçirməmək yolu ilə
- müflisləşmə nəticəsində

44. Müəssisənin mülkiyyətinin strukturunun dəyişməsi nəyin növlərindən biridir?

- kontrollinq
- düzgün variant yoxdur
- √ korporativ restrukturizasiya
- reinjiring
- marketinq

45. Beynəlxalq biznesdə müəssisənin restrukturizasiyasını yenidən təşkilini, reinjirinqi müəssisənin islahatının tərkib elementi kimi, hansı iqtisadçı hesab edir?
- ✓ M.D.Aistova
- düzgün variant yoxdur
 - Q.V. Butkovskaya
 - L.V. Eekin
 - İ.İ. Mazur
46. Beynəlxalq biznesdə müəssisənin restrukturizasiyasını bazarın xarici şərtlərinə və onun inkişaf strategiyasına uyğun olmağını kim müəyyən etmişdir?
- ✓ İ.İ. Mazur; V.D. Şapiro
- düzgün variant yoxdur
 - M.V.Odinçov
 - Q.V.Buthovskaya
 - L.P.Straxova
47. Q.V. Buliçevaya görə beynəlxalq restrukturizasiya nə deməkdir?
- ✓ istehsal resuslarından səmərəli istifadənin təmin olunması
- kiçik biznesin qurulması strukturu
 - müflisləşmənin ləğv olunması
 - müəssisənin kompleks şəkildə dəyişdirilməsi
 - təkrar istehsalın genişləndirilməsi
48. Beynəlxalq biznesdə restrukturizasiya sözünün mənası nə deməkdir?
- yenidən bölgü
 - əmək haqqının bölüşdürülməsi
- ✓ yenidən qurulma
- idarəetmənin dəyişməsi
 - yenidən planın qurulması
49. İslam İnkişaf Bankının əsas xüsusiyyəti nədən ibarətdir?
- Onların heç Bir xüsusiyyəti yoxdur
- ✓ Onlar kreditə görə faiz götürmür
- Onlar yalnız müsəlmanlara kredit verir
 - Onlar dini obyektlərin yaradılmasına kömək edirlər
 - Onlar müəssisələrin işinə qarışmırlar
50. Hansı ildə Azərbaycan Avropa Surasına daxil olub?
- 1992-ci il
 - 2005-ci il
- ✓ 2000-ci il
- 1998-ci il
 - 1995-ci il
51. Hansı ölkə regional ticarət-iqtisadiyyat blokuna daxil deyil?
- Argentina
 - Braziliya
- ✓ Çili
- Paraqvay
 - Uruqvay
52. Neçənci ildə əsrin kontraktı Bağlanılıb?

- 1993-cü il
- 2004-cü il
- 2000-ci il
- 1998-ci il
- ✓ 1994-cü il

53. Beynəlxalq hesablaşmalarda istifadə olunan güzəşt necə adlanır?

- Diskont
- Satanq
- Fraxt
- ✓ Diskaynt
- Traktat

54. Inflyasiyanın neçə növü var?

- ✓ 3
- 5
- 6
- 8
- 10

55. Əmtəələrin xarici bazarda daxili qiymətlərdən aşağı qiymətlərlə satılmasına qarşı yönəldilmiş milli və beynəlxalq hüquq norması necə adlanır?

- Antiinflyasiya tənzimlənməsi
- Antitrest qanunvericiliyi
- Antreprenər
- Antiinhisar siyasəti
- ✓ Antidempinq qanunvericiliyi

56. Rəqabətdə qalib gəlmək üçün xarici bazarda əmtəənin daxili bazardakına nisbətən ucuz satılması necə adlanır?

- Dempler
- Klirinq
- ✓ Mal dempinqi
- Mal dövriyyəsi
- Rentinq

57. Valyuta riskləri nədən asılıdır?

- Avro ilə hesablaşmalardan
- ✓ Bütün variantlar doğrudur
- Qızıl-valyuta ehtiyatlarından
- BVF ehtiyat kreditlərindən
- SDR ilə hesablaşmalardan

58. Qismən dönərlı valyuta istifadə olunan ölkələrdə nə baş verir?

- ✓ Bu ölkələrdə valyuta qadağaları mövcuddur
- Bütün variantlar doğrudur
- Bu ölkələrdə valyuta mübadiləsi qadağandır
- Bu ölkələrdə valyuta mübadiləsi sərbəstdir

59. Valyuta pariteti dedikdə nə başa düşülür?

- ✓ İki valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- Pul nişanları və qiymətli daşlar arasında müəyyən edilən nisbət
- Düzgün variant yoxdur
- Beş və daha çox valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət

- Qızıl və gümüş arasında qanunvericilik əsasında müəyyən edilən nisbət

60. Bu şəhərlərdən hansı valyuta sisteminə ad vermişdir?

- √ Bretton-Vuds
- Los-Anceles
- Bütün variantlar doğrudur
- Vaşinqton
- Nyu-York

61. Qızıl standartın iflası uğramasını nə sürətləndirdi?

- Birinci Dünya müharibəsi
- Antiinhişar siyasətləri
- Düzgün variant yoxdur
- "Quru qanun"
- √ "Böyük Depressiya"

62. Qızıl standart valyuta sistemi hansı şərtə əsaslanmır?

- Düzgün variant yoxdur
- √ ABŞ dollarının eləcə də İngilis funt sterlinqinin beynəlxalq ödəniş valyuta kimi tətbiqi
- ölkənin pul vahidinin qızıl məzmununun müəyyən edilməsi
- qızılın idxal və ixracına heçbir maneənin olmaması
- Ölkə daxilindəki nəgd pul kütləsi ilə ölkənin qızıl ehtiyatı arasındakı nisbət

63. Beynəlxalq valyuta kredit sistemi özündə hansı elementləri birləşdirir?

- Valyuta kursu
- Valyuta bazarları
- √ Bütün variantlar doğrudur
- Beynəlxalq pul əmtəəsi
- Dövlətlərarası razılaşmalar

64. Beynəlxalq biznesdə beynəlxalq valyuta məzənnəsinin neçə sistemi vardır?

- 5
- Düzgün variant yoxdur
- √ 3
- 4
- 6

65. Bunlardan hansı beynəlxalq biznesdə müəssisənin iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədə nail olunması vasitəsidir?

- √ restrukturizasiya
- düzgün variant yoxdur
- rekonstruksiya
- proqnozlaşdırma
- planlaşdırma

66. Beynəlxalq biznesdə hansı proqram əsasında işləyən mütəxəssislər biznesin restrukturizasiyasını üç mərhələyə bölürlər?

- Roland Berqer və Partner
- düzgün variant yoxdur
- √ TASIS
- elə proqram yoxdur
- TISSA

67. Beynəlxalq aləmdə bazar münasibətlərinə keçiddə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri

- transmilli korporasiyaların özəlləşdirilməsi
- düzgün variant yoxdur
- bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi
- ✓ dövlət mülkiyyətinin özəlləşdirilməsi

68. Beynəlxalq biznesdə insan resurslarının idarə edilməsi zamanı rəhbərin ümumi qabiliyyətinə nə aid edilir?

- biliklər
- düzgün variant yoxdur
- ✓ intellekt) təcrübə
- bacarıqlar

69. Beynəlxalq biznesdə insan resurslarının idarə edilməsi zamanı rəhbərin bioqrafik xarakteristikasına nə aid edilir?

- məsuliyyətlik
- dominantlıq
- ✓ rəhbərin yaşı, cinsi
- özünə inam
- yaradıcılıq (kreativlik

70. Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı kadrlar şöbəsinin müdiri nə üzrə cavabdehdir?

- kapital qoyuluşu üzrə
- düzgün variant yoxdur
- aktivlərin mövcud olması üzrə
- ✓ işçilərin işə götürülməsi və kadrların ixtisasının artırılması üzrə
- məhsul və xidmətlərin istehsal prosesi üzrə

71. Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilatlar xarici mühitlə dinamik əlaqədə olduğuna görə necə sistem kimi qəbul olunurlar?

- iyerarxik
- düzgün variant yoxdur
- ✓ açıq
- qapalı
- xaotik

72. Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən qeyri-məqbul reklam dedikdə nə başa düşülür?

- son məqsədi gəlir əldə etməkdən ibarət olan reklam
- düzgün variant yoxdur
- xatırladıcı reklam
- şirkətin xüsusi yaratmaq məqsədi daşıyan reklam
- ✓ haqsız, qeyri-dəqiq, qeyri-etik reklamdır

73. xarici mühit amillərinə nə daxil deyil?

- istehsalçılar
- rəqiblər
- dövlət
- malməndərənələr
- ✓ texnologiya

74. Hansı mərhələ kommersiya sövdələşməsinin (Beynəlxalq) həyata keçirilməsinə aid deyil?

- ✓ müqavilənin bağlanması
- partnyor ilə işgüzar əlaqələrin qurulması
- göndərmə şərtləri və onun yerinə yetirilməsi hesabı
- sifarişin satıcı tərəfindən yerinə yetirilməsi
- alıcı sifarişi qanuniləşdirir

75. Biznesin xarici mühitinə aid deyil?

- iqtisadi artım
- siyasi amillər
- rəqiblər
- √ istehsal
- təbii mühit

76. Duopoliya haqqında neçə istehsalın olmasını göstərir?

- 1
- 4
- √ 2
- 8
- 5

77. Hansı ildə TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı yaradılıb?

- 1990-cı il
- 2001-ci il
- 1997-ci il
- 1995-ci il
- √ 1993-cü il

78. Hansı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatıb?

- 2004-cü il
- 1998-ci il
- 1995-ci il
- 2001-ci il
- √ 2005-ci il

79. Hansı ildə Beynəlxalq valyuta fondu (BVF) və Dünya Bankı yaradılıb?

- 1950-ci il
- 1955-ci il
- 1940-cı il
- √ 1944-cü il
- 1945-ci il

80. Bunlardan hansı dövlət Neft İxracı Ölkəsinin üzvü deyil (OPEK)?

- Birləşmiş Ərəb Əmirlikləri
- Venesuela
- İran
- √ Ekvador
- İraq

81. Bir ölkənin pul vahidinin digər ölkənin pul vahidlərində ifadə olunmuş qiymətinə nə deyilir?

- valyuta klirinqi
- devalvasiya
- √ valyuta məzənnəsi
- marj
- qiymətqoyma

82. Qlobal iqtisadi problemlərə aid deyil:

- ərzaq problemi

- ekoloji problem
- təbii ehtiyatların tükənməsi problemi
- yoxsulluq problemi
- ✓ ödəmələr problemi

83. Tədiyyə Balansı nədir?

- ✓ Bir ölkədə müəyyən vaxt ərzində xaricdən daxil olan ödənişlər və həmin ölkənin xaricə göndərdiyi pul ödənişləri arasındakı nisbət;
- heç Biri
- daxil omnş pul ödəmələrinin kommersiya ödəmələrinə nisbəti;
- kommersiya ödənişlərinin, ixrac məhsullarının ümumi dəyərində olan nisbəti;
- idxal olunan məhsullarının istehsal olan nisbəti;

84. Konsern:

- iri özəl şirkətin nəzarəti altında müəssisələri birləşdirən təşkilatdır
- öz maraqlarının müdafiə məqsədlərində əməkdaşlıq üçün vətəndaşların ictimai Birliyi.
- istehsalın qapalı tsikli və məhsulun satışı ilə başda maliyyə trestini olan səhmdar cəmiyyəti
- xammalın hasilindən hazır məhsulunun buraxılışına qədər Bütün texnoloji zəncir Boyu istehsalın təmərkəzləşdirilməsinin və mərkəzləşdirilməsinin yüksək səviyyəsi ilə müəssisələrin Birliyi.
- ✓ mərkəzi idarəetmə sistemi tərəfindən ümumi maliyyə nəzarəti altında bir sıra mühüm funksiyaların mərkəzləşdirilməsi ilə müəssisələrin könüllü birliyi.

85. Beynəlxalq biznesə əsasən istehsalın hansı üç tipi vardır?

- ✓ fərdi, seriyalı, kütləvi
- sintetik, əsas və kütləvi
- sintetik, analitik və birbaşa
- əsas, köməkçi və xidmətedici
- düzgün variant yoxdur

86. Beynəlxalq biznesə istehsal planı baxımından konstruktiv və texnoloji cəhətdən oxşarlıq hansı yolu ilə yaradılır?

- ✓ unikasiya yolu ilə
- modifikasiya yolu ilə
- düzgün variant yoxdur
- kooperasiya yolu ilə
- sistematizasiya yolu ilə

87. Beynəlxalq biznesə əsasən istehsalın ixtisaslaşması nə deməkdir?

- yerli tələbatə uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar olmayan məhsul buraxılışı
- ✓ yerli tələbatə uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar məhsul buraxılışının mərkəzləşdirilməsidir.
- yerli tələbatə uyğun olaraq qeyri-konstruktiv və texnoloji cəhətdən oxşar olan məhsulun buraxılışı
- xarici tələbatə uyğun olaraq konstruktiv cəhətdən oxşar məhsulun buraxılışı
- düzgün variant yoxdur

88. Beynəlxalq biznesə əsasən səhmdar cəmiyyətləri nəyin nəticəsini özündə göstərir?

- ✓ dövlət müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsi nəticəsində
- düzgün variant yoxdur
- inhisarçılığın genişləndirilməsi nəticəsində
- şirkətlərin müflisləşməsi nəticəsində

89. Azərbaycan dövlət əmlakının özəlləşdirilməsi proqramına əsasən nə həyata keçirilir?

- ✓ müəssisələrin, kiçik, orta və iri müəssisələrin səhmdar cəmiyyətlərinə çevirərək özəlləşdirilməsi.
- beynəlxalq şirkətlərinin özəlləşdirilməsi
- xarici şirkətlərinin özəlləşdirilməsi
- müştərək müəssisənin özəlləşdirilməsi

- transmilli şirkətlərinin özəlləşdirilməsi

90. Hansı ölkə Cənubi-Şərqi Asiya ölkələri Assosiyasına daxil deyil?

- İndoneziya
- Malaziya
- ✓ Yaponiya
- Sinqapur
- Filippin

91. Milli pul vahidinin Beynəlxalq valyutaya münasibətdə aşağı düşməsi

- deklarasiya
- dekort
- ✓ devalivasiya
- deviza
- debitor

92. Müəyyən dövr ərzində ekspert və importdan gələn gəlirlər və xərclər arasındakı fərq

- ✓ saldo
- svopinq
- svop
- svinq
- sanksiya

93. İlk İpək Yolununun mövcudluğu hansı tarixi dövrə aiddir?

- B.e.ə. 6-cı əsr – B.e.ə. 2-ci əsr
- 12-ci əsr – 14-cü əsr
- 17-ci əsr – 20-ci əsr
- 20-ci əsrin sonu – Bizim günlər
- ✓ B.e.ə. 2-ci əsr – B.e.-nin 9 əsri

94. Kross-kurs nə deməkdir?

- nağd işlərin kursu
- təcili işlərin kursu
- ✓ İki xarici valyutanın qiymətləndirilməsi
- Kurs hansı ki, rezident Bank milli ilə xarici valyutanı alır
- Kurs hansı ki, rezident Bankı xarici valyutanı maliyyə satır

95. Hansı ölkə MERKOSUR Birləşməsinə daxil deyil?

- ✓ Meksika
- Norvec
- Argentina
- Braziliya
- Paraqvay

96. Heycerləmə nə deməkdir?

- Sığortalama metodu
- ✓ Kommersiya risklərini müxtəlif sığortalamaq metodu
- Kredit firması
- texniki riskləri sığortalamaq metodu
- Maliyyələşmə üsulu

97. Yurisdiksiya nə deməkdir?

- ədalət məhkəməsi
- hüquq sistemi
- ✓ mühakimə hüququ
- məhkəmə orqanı
- məhkəmə idarələri sistemi

98. Antiinhisar qanunvericilik nəyə yönəlib?

- iri kompaniyaların onların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə müntəzəm bölünməsi
- inflyasiyanın saxlanması, qiymətlərin aşağı salınması
- ✓ lobbizmi neytrallaşdırmaq, inhisarçı dayaqlarının aradan qaldırılması
- sahibkarlıq fəaliyyətinə cəhdi məhdudlaşdırmaq
- ixracın artırılması hesabına ölkəyə valyuta axını yüksəldilməsi

99. Dünya Bankının hansı ən önəmli xüsusiyyəti var?

- ✓ Bank kreditə görə faiz götürmür
- Bank müəssisənin işlərinə müdaxilə etmir
- Bank yalnız BVF üzvü olan ölkələrə borc verir
- İnkişafda olan ölkələrin həyat səviyyəsinə kömək məqsədilə
- Heç Bir xüsusiyyəti yoxdur

100. Hansı ildə Böyük İpək Yolunun Bərpaı üzrə Beynəlxalq Konfrans olub?

- 1993-cü il
- 2005-ci il
- 2000-ci il
- 1999-cü il
- ✓ 1998-ci il

101. Beynəlxalq biznesdə biznes-plana əsasən lizinq ödəmələrinin tərkibinə hansı elementlər daxildir?

- sövdələşməni həyata keçirmək üçün lizinq verən tərəfindən cəlb olunmuş resurslara görə ödəmə
- lizinq verənin riskini nəzərə almaqla hesablanmış lizinq faizi
- lizinq verənin gəlirini nəzərə almaqla hesablanmış lizinq faizi
- amortizasiya
- ✓ bütün variantlar doğrudur

102. Beynəlxalq biznesdə biznes-plana əsasən lizinq çərçivəsində investisiyanın maliyyələşdirilməsi mənbələri?

- lizinq verənin öz vəsaiti
- bank krediti
- ✓ bütün variantlar doğrudur
- bütün növ bank kreditləri
- lizinq alanın xüsusi vəsaiti

103. Beynəlxalq biznesdə biznes-plana əsasən operativ lizinq nədir?

- müddəti amortizasiya dövrü ilə üst-üstə düşən razılaşmadır
- öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının tam dəyərini ödənməsini nəzərdə tutan razılaşmadır
- ✓ müddəti amortizasiya dövründən qısa olan razılaşmadır
- müddəti amortizasiya dövründən uzun olan razılaşmadır

104. Beynəlxalq biznesdə biznes-plana əsasən maliyyə lizinqi nədir?

- düzgün variant yoxdur
- müddəti amortizasiya dövründən qısa olan razılaşmadır
- ✓ öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının tam dəyərini və ya onun çox hissəsini, həmçinin icarə verənin gəlirini örtən məbləğin ödənməsini nəzərdə tutan razılaşmadır
- müddəti amortizasiya dövrü ilə üst-üstə düşən razılaşmadır

105. Beynəlxalq biznesdə biznes-plana əsasən əsas fondların maliyyələşdirilməsinin ən əlverişli metodu?

- düzgün variant yoxdur
- büdcədən maliyyələşdirmə
- √ lizinq icarəsi
- klirinq
- kredit

106. Beynəlxalq biznesdə biznes-plana əsasən qarışıq maliyyələşdirmə metodu nəyi nəzərdə tutur?

- yalnız 1 maliyyələşdirmə metodunun istifadə olunmasını
- düzgün variant yoxdur
- bütün variantlar doğrudur
- müəssisənin səhmlərinin satın alınması
- √ bir neçə maliyyələşdirmə metodlarından eyni vaxtda istifadə olunmasını

107. Beynəlxalq biznesdə biznes-plana əsasən hansı sənədlər borc götürənin ödəməqabiliyyətini xarakterizə edir?

- biznes-plan
- hesabat tarixinə mühasibat balansı
- √ bütün variantlar doğrudur
- texniki-iqtisadi əsaslandırma
- gəlirlər və zərərlər haqqında hesabat

108. Beynəlxalq biznesdə xüsusi investisiyalar nədir?

- ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- düzgün variant yoxdur
- √ fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu
- dövlət müəssisələrinə kapital qoyuluşudur
- investora başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur

109. Beynəlxalq biznesdə dolaylı investisiyalar dedikdə nə başa düşülür?

- √ investora başqa şəxslərin vasitəsilə kapital qoymasıdır
- düzgün variant yoxdur
- dövlət müəssisələrinə kapital qoyuluşudur
- ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşudur

110. Beynəlxalq biznesdə real investisiya nədir?

- √ uzunmüddətli kapital qoyuluşudur
- düzgün variant yoxdur
- fiziki və hüquqi şəxslərin başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- qiymətli kağızlara və maliyyə aktivlərinə qoyulan kapital
- qısamüddətli kapital qoyuluşudur

111. Beynəlxalq biznesdə investisiya fəaliyyətinin növləri ?

- özəl investisiya fəaliyyəti
- dövlət investisiya fəaliyyəti
- √ bütün variantlar doğrudur
- birgə investisiya fəaliyyəti
- xarici investisiya fəaliyyəti

112. Beynəlxalq biznesdə investisiyaların maliyyələşdirilməsinin metodlarına hansı aiddir?

- özünü maliyyələşdirmək

- ✓ bütün variantlar doğrudur
- səhmlərin emissiyası
- lizinq
- qarışıq maliyyələşdirmək

113. Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən büdcələşmə idarəetmə texnologiyasına hansı aid deyil?

- büdcələşmənin təşkili
- ✓ marketinq
- büdcələşmə texnologiyası
- informasiya texnologiyalarından istifadə edilməsi

114. Beynəlxalq biznesə əsasən dəyişən xərclər hansı xərclər hesab edilir?

- ✓ material xərcləri, işçilərin əmək haqqı və digər məhsulun həcmindən asılı olaraq dəyişən xərclər
- məhsulun həcmindən asılı olmayan xərclər
- düzgün variant yoxdur
- işçilərin əmək haqqısından asılı olmayan xərclər
- material xərclərindən asılı olmayan xərclər

115. Beynəlxalq biznesə əsasən daimi xərclərə hansı xərclər aid edilir?

- məhsulun həcmindən asılı olan xərclər
- düzgün variant yoxdur
- material xərcləri
- ✓ əsas fondların amortizasiyası, xidmət və reklam xərcləri məhsulunun həcmindən asılı olmayaraq dəyişməz qalır.
- əsas fondların amortizasiyası ilə dəyişən xərclər

116. Bunlardan hansı injiniring xidmətinə aid deyildir?

- konsultativ xidmətlər
- ✓ sosial xarakterli xidmətlər
- layihə öncəsi xidmətlər
- layihə xidmətləri
- layihə sonrakı xidmətlər

117. əmtəə vahidi üzrə vergi əsasında müəyyən edilmiş tarif necə adlanır

- qarışıq rüsum
- real rüsum
- dəyər rüsumu
- tranzit rüsum
- ✓ spesifik rüsum

118. xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir

- ✓ 1991-ci il
- 2001-ci il
- 1998-ci il
- 1996-cı il
- 1994-cü il

119. Beynəlxalq ticarətdə Müqayisəli-üstünlüklər nəzəriyyəsinin yaradıcısı kimdir?

- A.Smit
- ✓ D.Rikardo
- M.Fridman
- D.Keyns
- J.B.Sey

120. Bunlardan hansı Beynəlxalq Biznesin həvəsləndirilməsi üsulu deyildir?

- satışın genişləndirilməsi
- satış mənbələrin diversifikasiyası
- tədarük məntəqələrinin diversifikasiyası
- ✓ yeniliklərin yerləşdirilməsi
- resursların əldə edilməsi

121. Bunlardan hansı valyuta nəzarətinin mənfi cəhətidir?

- ticarət balansının kəsirinə əkstəsir göstərilməsi
- valyuta bazarının iştirakçılarının müstəqilliyinin məhdudlaşdırılması
- ✓ Beynəlxalq ticarətin məhdudlaşdırılması
- valyuta kursunun dəyişməsi ilə bağlı təsirlərdən iqtisadiyyatın qorunması
- daxili qiymətlərin qorunub saxlanması

122. Beynəlxalq biznesdə biznes-plana əsasən qarışıq maliyyələşdirmə zamanı nəyə nəzarət etmək lazımdır?

- bütün variantlar doğrudur
- düzgün variant yoxdur
- əsas fondlara
- dövriyyə vəsaitlərinə
- ✓ səhmdar cəmiyyətinə məxsus paya

123. Beynəlxalq biznesdə ölkənin maliyyə sistemi hansı elementlərdən ibarətdir?

- ✓ əsas və təminedicilərin elementləri
- aktiv və təminedicilərin elementləri
- mərkəzləşdirilmiş və təminedicilərin elementləri
- aktiv və passiv elementləri
- düzgün variant yoxdur

124. Beynəlxalq biznesə əsasən antiinhisar tənzimlənməsinin əsas məqsədlərindən biri hansılardır?

- ✓ ayrı-ayrı inhisarçı biznes subyektlərinin bazardakı hökmran mövqelərindən sui-istifadə hallarının qarşısının alınmasıdır.
- inhisarçılığın inkişafına təkan vermək
- transmilli şirkətlərin inkişafı
- düzgün variant yoxdur
- rəqabətin məhdudlaşdırılması

125. Bunlardan hansı Beynəlxalq ticarətin tənzimlənməsi üsullarına aid deyil?

- lisenziyalaşdırma
- inzibati maneələr
- ✓ injiniring
- kvotalaşdırma
- valyuta nəzarəti

126. Bunlardan hansı transmilli kompaniyaların nüfuz etdiyi ölkələr üçün müsbət nəticələrə aiddir?

- ✓ ölkədə məşğillığın və əhali gəlirlərinin artırılması
- əldə edilən mənfəətin ölkədən çıxarılması
- dövlətə siyasi təzyiq göstərilməsi
- əhəlinin sağlamlığına ziyan vura bilən istehsal sahələrinin yaradıla bilməsi imkanı
- ekoloji mühtini gərginləşdirilməsi imkanlarının çoxalması

127. Ticarət-ixrac kompaniyaları aşağıdakılardan hansı ilə yaradıla bilməzlər?

- rəqiblər tərəfindən
- TMK tərəfindən

- ✓ firmaların nümayəndəlikləri tərəfindən
- hökumət tərəfindən
- aparıcı banklar tərəfindən

128. Bunlardan hansı müştərək müəssisələrin yaradılması prinsipi deyildi?

- ✓ öz öhdəliklərinə görə məsuliyyət daşımaması
- tərəfdaşların axtarılıb tapılması
- məqsədin müəyyənləşdirilməsi
- vəzifələrin müəyyənləşdirilməsi
- müəssisənin dövlət qeydiyyatı

129. Bunlardan hansı amil Beynəlxalq ticarət formalarında dəyişikliyə səbəb olmur

- texnologiya
- siyasi münasibətlər
- iqtisadi şərait
- müharibələr və üsyanlar
- ✓ əhalinin miqrasiyası

130. Bu risklərdən hansı beynəlxalq biznes üçün xarakterik deyil?

- ✓ təbii fəlakətlə bağlı risk
- inflyasiya ilə bağlı risk
- valyuta kursunun dəyişməsi ilə bağlı risk
- maliyyə riski
- valyuta sövdələşmələri ilə bağlı risk

131. Bunlardan hansı beynəlxalq biznes əməliyyatları zamanı gömrüyün funksiyası deyil?

- yüklərin müvəqqəti saxlanması üçün qəbul edilməsi
- ✓ qeyri-qanuni idxal və ixrac olunan malların satışı
- kontrabanda ilə mübarizə
- yük nəqliyyatının yoxlanılması
- idxal və ixrac edilən malların nəqotn

132. Bunlardan hansı Azərbaycan Respublikasının vahid gömrük siyasətinin məqsədi deyildir?

- ölkənin iqtisadi maraqlarının qorunması
- Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
- ✓ vergiqoymanın əsas prinsiplərinin müəyyən edilməsi
- gömrük nəzarəti alətlərindən səmərəli istifadənin təmin edilməsi
- ölkənin əmtəə bazarına malların qeyri-qanuni daxil olmasının qarşısının alınması

133. Beynəlxalq Biznes fəaliyyətinin xüsusiyyətlərinə aid deyil?

- Beynəlxalq bazarla əlaqəlidir
- ✓ iqtisadi fəaliyyətdə qısa müddətli və cari vəzifələrin qoyulması
- yeni satış bazarlarının axtarılıb tapılması
- Beynəlxalq bazarlarda öz mövqeyini gücləndirməsi
- mənfəət naminə fəaliyyət

134. Beynəlxalq bazarlarda fəaliyyət göstərən yerli biznes strukturları üçün zəruri şərtlə daxil deyil?

- ✓ xarici bazarlarda birgə müəssisə təşkilati-hüquqi formasında çıxış
- subyektlərin iqtisadi və hüquqi azadlığı
- innovasiya
- təşəbbüskarlıq
- risk

135. Bunlardan hansı distribyuter müəssisələrin seçilməsi meyarı deyil?
- maliyyə imkanları
 - ixtisaslı kadrların olması
 - ✓ rəqib firma ilə əlaqələrin mövcudluğu
 - avadanlıqların və ambarların olması
 - istehlakçılarla əlaqələr
136. Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın reallaşdırılması mərhələsinə hansı aiddir?
- biznes layihəni reallaşdıran komandanın formalaşması
 - ✓ bütün variantlar doğrudur
 - texnologiyaların əldə edilməsi və ötürülməsi
 - biznes layihənin maliyyə tələblərinə uyğun olaraq maliyyələşdirilməsi üçün hazırlıq
 - istehsalqabağı marketinq
137. Beynəlxalq biznesdə biznes-plana əsasən xalis gəlirin miqdarı hansı amillərdən asılıdır ?
- məhsul vahidinin reallaşdırılma qiyməti
 - ✓ bütün variantlar doğrudur
 - reallaşdırılan məhsulun həcmi
 - gəlirlərin vergi tarifləri
 - məhsul vahidinin maya dəyəri
138. Beynəlxalq biznesdə biznes-plana əsasən kredit dedikdə nə başa düşülür?
- kapitalın uzunmüddətli qoyuluşudur
 - düzgün variant yoxdur
 - ✓ qaytarılmaq və faiz ödəmək şərti ilə pul və ya mal formasında borclar başa düşülür
 - büdcədən ayrılmış qaytarılmayan məbləğ
 - güzəştli dövlət investisiyaları
139. Beynəlxalq biznesdə biznes-plana əsasən kredit maliyyələşdirilməsi formaları?
- kredit
 - ✓ bütün variantlar doğrudur
 - istiqraz borcları
 - əhalidən borc vəsaitlərinin cəlb olunması
 - kredit və istiqraz borcları
140. Bunlardan hansı Beynəlxalq lizinqin növlərinə aiddir?
- qaytarılma
 - dolay lizinq
 - Birbaşa lizinq
 - ✓ tranzit lizinq
 - operativ
141. Bunlardan hansı müəllif hüquqlarına aid deyil?
- müəllif müqavilənin azadlığı
 - ✓ aşkarlıq
 - yaradıcılığın azadlığı
 - cəmiyyətin və şəxsi maraqlarının üst-üstə düşməsi
 - müəllifin qeyri-mülkiyyət hüquqlarının ayrılması
142. Biznesin aparılmasının ən uğurlu və məşhur üsullarının tapılması və öyrənilməsi prosesi necə adlanır?
- rəqib kəşfiyyatı
 - konsaltinq

- françayzinq
- sənaye cəsnsluğn
- ✓ Bençmarkinq

143. Bunlardan hansı işgüzar danışıqların aparılmasının qaydalarına aid deyil?

- ✓ saymamazlıq
- səmərəlilik
- anlayış
- ünsiyyət
- doğruluq

144. Bunlardan hansı inkişaf edən ölkələrin əsas iqtisadi problemlərinə aid deyil?

- siyasi qeyri-sabitlik
- ✓ iqtisadi artım
- dövlət borcu
- zəifləyən valyuta
- inflyasiya

145. Bunlardan hansı ticarətin əlverişli şəraitinə aid deyil?

- yeni satış bazarlarının açılması
- ticarət ittifaqlarını formalaşması
- ixtisaslaşmanın dərinləşdirilməsi
- ✓ ticarət məhdudiyətlərinin yeridilməsi
- ölkələr arası azad ticarət şəraitinin yaradılması

146. Azərbaycan Respublikası neçənci ildə İqtisadi əməkdaşlıq Təşkilatına daxil olub?

- 1990-cı il
- ✓ 1992-ci il
- 2000-ci il
- 2004-cü il
- 2006-cı il

147. xarici ticarətin tənzimlənməsi nəyə əsasən həyata keçirilir?

- dövlətin iqtisadi siyasəti ilə
- ölkələrin ikitərəfli razılaşması ilə
- ✓ Bir ölkənin çərçivəsində
- çoxtərəfli əsasında
- regional ittifaqların çərçivəsində

148. Dnopoliya anlayışı neçə istehsalın olmasını göstərir?

- 1
- 4
- ✓ 2
- 8
- 5

149. Bunlardan hansı xarici valyutanın və qiymətli kağızların qiymətinin müəyyən edilməsini göstərir?

- ✓ kotirovka
- kontanqo
- kriditor
- koefisent
- korrupsiya

150. Bunlardan hansı bazarda tələbata təsir edən amillərə aiddir?
- demoqrafik, sosial-mədəni, psixoloji, texnoloji
 - ümumi iqtisadi, iqtisadi-riyazi, sosial-mədəni
 - fiziki, ekoloji, psixoloji
 - siyasi, iqtisadi, ekoloji
 - ✓ demoqrafik, ümumi-iqtisadi, psixoloji texnoloji
151. Alimlərdən kim istehsalın 3 faktorunun (əmək, torpaq, kapital) təstiq etmişdir?
- Aristotel
 - D.Rikardo
 - ✓ J.B. Sey
 - A.Marşal
 - A.Smit
152. Bunlardan hansı iqtisadi mənsubiyyətə görə holdinq şirkətlərin tiplərinə aid deyil?
- əsas (ana)
 - qız
 - asılı
 - Bacı
 - ✓ milli
153. Bunlardan hansı iqtisadi sistemin formalarına aid deyil?
- bazar sistemi
 - inzibati-amirlik sistemi
 - qarışıq sistem
 - ənənəvi sistem
 - ✓ kapitalist sistemi
154. İlk sərbəst iqtisadi zonalar hansı ölkələrdə yaradılmışdır?
- ABŞ
 - Avstriya
 - İngiltərə
 - İran
 - ✓ İspaniya
155. Hansı konvensiyanın sənədlərində vergi, iqtisadi– gömrük rejimlərinin əlamətləri öz əksini tapmışdır?
- ✓ Kiot
 - Yamayka
 - Versal
 - Düzgün variant yoxdur
 - Bretton-Vuds
156. AİZ-ın hansı növü tarixən birinci və ən sadədir?
- ✓ ticarət-anbar zonaları
 - texnopolislər
 - sərbəst vergi zonaları
 - Düzgün variant yoxdur
 - texnoparklar
157. Azərbaycan investisiya şirkətinin əsasən hansı sektorun özəl sahədə investisiya fəaliyyətinin stimullaşdırılmasına yönəldilmişdir?
- neft sektoru
 - maliyyə sektoru

- düzgün variant yoxdur
- ✓ qeyri-neft sektoru

158. Beynəlxalq biznesə əsasən istehsal gücləri nə deməkdir?

- ✓ yeni texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək və müəssisənin müəyyən edilmiş nomenklaturada və çeşiddə maksimum məhsul istehsal etmək qabiliyyətidir.
- texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək
- düzgün variant yoxdur
- istehsal avadanlıqlarından tam istifadə etmədən müəyyən edilmiş nomenklaturadan az məhsul istehsal etmək
- müəssisənin müəyyən edilmiş nomenklatura və çeşiddən az məhsul istehsal etmək qabiliyyətidir

159. Beynəlxalq biznesə əsasən istehsal gücü hansı amillərdən asılıdır?

- avadanlıqların sayı və məhsuldarlığı
- müəssisənin ixtisaslaşma səviyyəsi, avadanlığın iş vaxtı fondu
- ✓ bütün variantlar düzdür
- avadanlıqların keyfiyyət tərkibi
- xammal və materialların keyfiyyəti, istehsal və əməyin təşkili səviyyəsi

160. Beynəlxalq biznesə əsasən istehsal prosesinin çevikliyi dedikdə nə başa düşülür?

- ✓ yeni məhsul növlərinin istehsalı, yaxud mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin yenidən qurulması
- köhnə məhsul növlərinin istehsalı
- mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin dəyişməz qalması
- düzgün variant yoxdur

161. Beynəlxalq biznesdə təşkilati plana əsasən istehlakçılara məhsulun çatdırılması üzrə strategiyalara nə daxildir?

- ✓ məhsulun bölüşdürülməsi kanalları, istehlakçıların satışdan sonrakı xidmətinin səviyyəsi, məhsulun çatdırılmasına sərf olunan xərclərin azaldılması
- eyni məhsulların mənimsənilməsi
- düzgün variant yoxdur
- iri və ya kiçik partiyalarla məhsulun buraxılışı
- qiymət siyasətinin aparılması

162. Mülkiyyət formasına görə investisiyalar

- dolay və birbaşa investisiyalar
- milli və xarici investisiyalar
- düzgün variant yoxdur
- ✓ xüsusi investisiyalar, dövlət investisiyaları
- qısamüddətli və uzunmüddətli investisiyalar

163. Beynəlxalq biznesdə regional mənsubiyyətinə görə investisiyalar hansılardır?

- qısamüddətli və uzunmüddətli investisiyalar
- ✓ milli investisiyalar və xarici investisiyalar
- xüsusi və dövlət investisiyaları
- düzgün variant yoxdur
- dolay və birbaşa investisiyalar

164. Beynəlxalq biznesdə biznes-plana əsasən borc vəsaitləri hansılardır?

- maliyyə investisiya strukturlarının borcları
- kredit verənlərə olan borclar
- müəssisənin qiymətli kağızlarının emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait
- ✓ bütün variantlar doğrudur
- bankların krediti

165. Beynəlxalq biznesdə biznes-plana əsasən mərkəzləşdirilmiş resursları dedikdə nə başa düşülür?
- √ büdcədən ayrılmış qaytarılmayan məbləğ və güzəştli dövlət investisiya kreditləri
 - lizinq
 - geri qaytarılması məcburi olan məbləğ
 - düzgün variant yoxdur
 - bank kreditləri
166. Beynəlxalq biznesdə biznes-plana əsasən investisiyaların maliyyələşdirilməsi metodları hansılardır?
- investisiya prosesini maliyyələşdirmək üçün insan resurslarının cəlbəilmə mexanizmi kimi
 - investisiya prosesini maliyyələşdirmək üçün təbii resurslarının cəlbəedici mexanizmidir
 - √ investisiya prosesini maliyyələşdirmək üçün investisiya resurslarının cəlbəilmə mexanizmidir
 - vergiödəmə mexanizmidir
 - düzgün variant yoxdur
167. Beynəlxalq biznesdə biznes-plana əsasən investisiyaların maliyyələşdirilməsi metodları hansılardır ?
- səhmlərin emissiyası
 - kredit maliyyələşdirilməsi
 - lizinq
 - √ bütün variantlar doğrudur
 - özünü maliyyələşdirmə
168. Beynəlxalq biznesdə global risk dedikdə nə başa düşülür ?
- √ ölkədəki, ayrı - ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksi
 - əmlakın itirilməsi riski
 - düzgün variant yoxdur
 - firma səviyyəsində ortaya çıxan risklər
 - fərd üçün birbaşa zərər
169. Beynəlxalq biznesdə menecerlərə əsasən istehsal sahəsi dedikdə nə başa düşülür?
- √ müəssisədə konkret məsələnin, tapşırığın yerinə yetirilməsinə məsuliyyət daşıyan formal bir qrup
 - hər hansı bir məsuliyyət daşımayan işçi qrup
 - müəssisədə konkret məsələnin həlli üçün yaradılan qeyri-formal qrup
 - düzgün variant yoxdur
170. Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın yerinə yetirilməsində nəyin müntəzəm aparılması vacibdir?
- √ monitorinqin
 - modernizasiyanı
 - rekonstruksiyanı
 - düzgün variant yoxdur
 - marketinqin
171. Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən bunlardan hansı firmaların yaranma mərhələsinə aid deyil?
- işgüzar tərəflər arasında maliyyə sabitliyi ilə əlaqədar sazişin bağlanması
 - √ istehsalqabağı marketinqin təşkili
 - normativ-hüquqi sənədlərin ədliyyə orqanlarında rəsmi təsdiq edilməsi
 - firmaları yaratmaq üçün işgüzar tərəfkeşlərlə sazişin bağlanması
 - firmanın fəaliyyətinin hüquqi cəhətdən rəsmiləşdirilməsi
172. Beynəlxalq biznesdə biznes-plana əsasən pul (pool) birləşmə forması nə ilə fərqlənir?
- √ bütün iştirakçıların gəlirləri ümumi fonda daxil olur
 - ikiqat vergiqoyma ilə

- düzgün variant yoxdur
 - eyni növ məmulat istehsal edilməsi ilə
- 173.** Beynəlxalq biznesdə biznes-plana əsasən investisiya maliyyələşdirilməsi mənbələrinə hansı aiddir?
- √ bütün variantlar doğrudur
- investisiya resursları kimi istifadə oluna biləcək pul vəsaitləridir
 - səhmlər və digər qiymətli kağızlar
 - texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu
 - daşınar və daşınmaz əmlak
- 174.** Beynəlxalq biznesdə təşkilati plana əsasən biznes-planın firmadaxili funksiyalarına hansı aid edilir?
- √ firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi
- fond bazarında firma səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi
 - düzgün variant yoxdur
 - layihənin məqsədəuyğunluğunun təşkilati-maliyyə əsaslandırılması
 - layihənin reallaşdırılması üçün zəruri investisiyaların cəlb edilməsi
- 175.** Beynəlxalq biznesə əsasən sənayedə məhsul növlərinin hansı xarakterik əlamətləri var?
- məhsul vahidinə daha çox mənfəət gətirirlər
- √ bütün variantlar düzdür
- emala az vaxt tələb edirlər
 - az miqdarda avadanlıqları yükləyirlər
- 176.** Beynəlxalq biznesin inkişafına təkan verən investisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamı nə zaman imzalanıb?
- √ 30 mart 2006-cı il
- 22 sentyabr 2007-ci il
 - düzgün variant yoxdur
 - 9 may 2004-cü il
 - 10 mart 2001-ci il
- 177.** əsas iştirakçıların yerləşdirilməsindən asılı olaraq lizinq sazişləri aşağıdakı kimi bölünür
- √ daxili və beynəlxalq
- kiçik və iri
 - əsaslı və kompleks
 - maliyyə və operativ
 - qaytarılma və dolay
- 178.** Bunlardan hansı tranzit lizinqin üstünlüklərinə aid deyil?
- istehsal olunan malların xarici satış bazarlarında genişləndirilməsi
- √ əmlakın korlanması ilə əlaqədar risk
- yerli maliyyə mənbələrin əldə edilməsi
 - valyuta məzənnəsi ilə bağlı riskinin azaldılması
 - xarici lizinq verənlərin tərəfdaşlarının fəaliyyətinin məhdudlaşdırılmasının götürülməsi
- 179.** MC Donald's kompaniyasının strategiyasına aşağıdakı elementlərdən hansı aid deyil?
- inkişaf strategiyası
 - franşayzinq müqavilələri bağlama strategiyası
- √ qiymətlərin ildən ilə artırılması strategiyası
- çeşidlər müxtəlifliyi istiqamətində strategiya
 - yerləşdirmə və tikinti aparmaq sahəsində strategiyası
- 180.** Holding şirkəti – Bu kompaniya hansı ki, ...

- tikinti biznesi ilə məşğul olnr
- birja sövdələşmələri həyata keçirir
- ✓ digər kompaniyaların nəzarət səhm paketinə malikdir
- daşınmaz əmlak satışı ilə məşğul olnr
- digər sahələrə investisiya yönəldir

181. Bunlardan hansı Milli Bankın funksiyalarına daxil deyil?

- pulnn emissiyası
- klirinq
- ✓ vençur kapitalı vermək
- kommersiya Banklarının kreditləşməsi
- xəzinə ehtiyatlarının toplanması və saxlanması

182. Bunlardan hansı təcili Birja müqaviləsini özündə əks etdirən tərəflərin fikrinə müəyyən hüquqlardan istifadə etməyə imkan verir və müəyyən məbləğdə əvvəlki qiymətlərlə valyuta almağın alətidir?

- ✓ valyuta opsiyonu
- valyuta proekti
- valyuta klirinq
- valyuta tempinqi
- valyuta krediti

183. Aşağıda qeyd olunanlardan hansı AİZ-in iqtisadi məqsədlərinə aid deyil?

- xarici ticarət və xarici iqtisadi fəaliyyətin genişlənməsi
- yerli istehsalatın rəqabətə davamlılığın və iqtisadi effektivliyinin artımı
- ixracın artımı və idxalın təkmilləşdirməsi
- ✓ xarici və yerli texnikanın və texnologiyanın axını
- büdcəyə daxil olmaların valyutaların artması

184. Beynəlxalq biznesdə təşkilati plana əsasən marketinq planı neçə mərhələdə tərtib olunur?

- ✓ 7
- 4
- 5
- 3
- 2

185. Beynəlxalq biznesdə istehsal planına əsasən kütləvi axan xəttləri hansı iki sistem əsasında qurulur

- ✓ avtomat sistemi və rotor sistemi əsasında
- sintetik və analitik sistem əsasında
- düzgün variant yoxdur
- avtomat və sintetik sistemi əsasında
- unikasiya yolu ilə və rotor sistemi əsasında

186. Aşağıda qeyd olunanlardan hansı AİZ-in sosial məqsədlərinə aid deyil?

- sosial infrastrukturun inkişafının sürətlənməsi
- yeni iş yerlərinin yaradılması
- ✓ büdcəyə daxil olmaların valyutalarının artması
- əhalinin məşğulluğunun artması
- rifahın və həyat səviyyəsinin artımı

187. Konqlomerat birləşmələrin üstünlükləri hansılardır?

- malgöndərənlərə nəzarətin əldə edilməsi
- tərəfdaşların seçilmə hüququnun mümkün məhdudiyəti

- ✓ riskin paylaşıdırılması
- yenidən istehsal prosesinin əvvəlki və sonrakı mərhələlərinə artımın təsiri
- öz müştərilərinə nəzarətin əldə edilməsi

188. Bunlardan hansı əmtənin yetkinlik mərhələsinə məxsus deyil?

- ✓ əmtənin istehsalı və satışı
- məhsulun daha yüksək standartlaşması
- yüksək kapital tətbiqi
- yeniliklər ölkəsindən idxalın azaldılması
- rəqabətdə qiymət faktorunun artırılması

189. Bunlardan hansı beynəlxalq fərqlənmələrin yumşaldılması amillərinə aid deyil?

- mədəni xəbərdarlıq
- dilin oxşarlığı
- ✓ polisentrizm
- işçiləri üçün şəraitlərinin yaxşılaşdırılması
- ölkələrin qruplaşdırılması

190. Bunlardan hansı xarici tərəfdaşları ilə işgüzar danışıqların hazırlanmasının əsas elementlərinə aid deyil?

- tərəfdaşlarının və öz maraqlarının müəyyənləşdirilməsi
- işgüzar danışıqların proqramının və planın işlənməsi
- ✓ işgüzar iclasının keçirilməsi
- danışıqların predmetinin müəyyənləşdirilməsi
- işgüzar danışıqların təşkilatçılarının axtarılması

191. Sərbəst ticarət zonası (STZ) nədir?

- ✓ preferensial zona, hansının ki, çərçivəsində miqdar məhdudiyyətlərindən azad beynəlxalq mallarla ticarət dəstəklənir
- doğru cavab yoxdur
- preferensial zona, hansının ki, çərçivəsində kollektiv proteksionizmin forması həyata keçirilir
- preferensial zona, hansının ki, çərçivəsində vahid valyuta qüvvədə olur
- ərazi cəhətdən kiçik elmi-texniki zona

192. əmtənin həyat dövrəsi nədir?

- ✓ malın bazara çıxarılması anından, onun bazardan çıxarılmasına qədər bir dövr
- malın bazara çıxarılması anından, onun yetkinliyi mərhələsinə qədər dövr
- ölkənin ərazisində yerləşdirilmiş, beynəlmilləşdirilmiş istehsal dövrün əlaqələrinin dəstlərinin, dəyişmələrin arasında vaxt müddəti
- doğru cavab yoxdur
- malın bazara çıxarılması anından, onun təkrar tətbiq edilməsinə qədər dövr

193. Sərbəst ticarət başqa cür necə adlanır?

- beynəlmilləçilik
- doğru cavab yoxdur
- ✓ fritriderçilik
- proteksionizm
- merkantilizm

194. İstehsal amilləri nədir?

- ✓ istehsal şərtlərini və onun həyata keçirilməsi ilə bağlı xərcləri müəyyən edən əsas elementlərdir
- doğru cavab yoxdur
- xarici ticarət fəaliyyətinə dövlət müdaxiləsini tələb edən xarici ticarət siyasətinin prinsipi
- beynəlmilləşdirilmiş təkrar istehsal dövrlərinin əlaqələrini öz ərazisində yerləşdirmək imkanı üçün ölkələrin yarışı
- malın bazara çıxarılmasından, onun bazardan çıxarılmasına qədər bir dövr

195. Porter ölkənin həyat dövrəsinin neçə mərhələsini ayırır?

- √ 4
- 2
- 6
- 3
- 5

196. Bu növlərdən hansı beynəlxalq ixtisaslaşmaya aid deyil?

- texnologiya və ya mərhələli
- düzgün variant yoxdur
- √ texnikanın satışdan sonrakı xidməti
- əşya
- məhsulların hissələrinin istehsalı

197. Aşağıda qeyd olunanlardan beynəlxalq kooperativləşdirilmənin növlərinə hansı aid deyil?

- texnikanın satışdan sonrakı xidməti
- düzgün variant yoxdur
- √ əşya
- istehsal-texnologiya əməkdaşlığı
- satışların reallaşdırılmasıyla bağlı ticarət-iqtisadi proseslər

198. Bu birləşmələrdən hansını Cənubi Amerikanın inteqrasiya birləşmələrinə aid etmək olar?

- ASİƏ
- ASEAN
- √ And paktı
- doğru cavab yoxdur
- NAFTA

199. ASİƏ neçə ölkə daxildir?

- √ 21
- 32
- 30
- 23
- 25

200. Cənubi Amerika ümumi bazarı necə adlanır?

- √ Merkosur
- NAFTA
- doğru cavab yoxdur
- Avropa Birliyi
- SEFTA

201. Şimali Amerikanın sərbəst ticarət zonası (NAFTA) haqqında razılaşma neçənci ildə qüvvəyə mindi?

- √ 1994
- doğru cavab yoxdur
- 2000
- 1996
- 1995

202. Sərbəst ticarətin Şimali Amerika assosiasiyası (NAFTA) haqqında razılaşma hansı ölkələrin arasında imzalanmışdı?

- √ ABŞ, Kanada, Meksika
- ABŞ və Meksika

- düzgün variant yoxdur
 - Meksika, Braziliya, Venesuela
 - ABŞ, Kanada, Braziliya
203. Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən biznes-planın tətbiqi zamanı bir-birini əvəz edən hansı təhlil qaydasından istifadə edilir?
- “iki addım”
 - düzgün variant yoxdur
 - √ “üç addım”
 - “bir addım”
 - “dörd addım”
204. Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən qiymət siyasəti nəyi müəyyən edir?
- fəaliyyət məqsədinin və bu məqsədə nail olmaq üçün marketinqin istiqamətlərinin müəyyən edilməsidir
 - müəssisənin istehsal edəcəyi məhsulların müəyyən edilməsi
 - √ məhsulun qiymətinin müəyyən edilməsi
 - müəssisənin üzləşə biləcəyi kənar təsirləri və ya imkanları tam təfəsilatı ilə təyin edilməsi
205. Beynəlxalq biznesə əsasən sifarişin yerinə yetirilməsi prosesi hansı mərhələdən ibarətdir?
- sifarişin yerinə yetirilməsi
 - √ bütün variantlar düzdür
 - sifarişin rəsmiləşdirilməsi
 - sifarişin yerinə yetirilməsinə hazırlıq
206. Beynəlxalq biznesə əsasən rəqabət qabiliyyətin artırılması nəyi nəzərdə tutur?
- √ bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlvərişli mübarizənin formasıdır.
 - düzgün variant yoxdur
 - bazar subyektinin sahibkarlıq fəaliyyətinin ləngiməsi və məhdudlaşdırılması
 - bazar subyektinin inhisarçılığı
207. Offşor zonalarının fərqləndirici xüsusiyyəti
- √ Qeydiyyatın yurisdiksiyasını və xarici şirkətlərin əlvərişli şərtlərlə fəaliyyətini nəzərdə tutur, amma istehsal fəaliyyətini qadağan edir
 - qeydiyyatın yurisdiksiyasını və xarici şirkətlərin güzəştə fəaliyyətini nəzərdə tutur
 - bəzi hasilat sahələrində istehsalla məşğul olan firmaların qeydiyyatı və fəaliyyəti
 - ərazi cəhətdən kiçik elmi-texniki zona, hansında ki, yeni texnologiyanın işlənilməsi və istehsalı ilə bilavasitə məşğul olan kiçik və orta firma yerləşdirilmişdir
 - düzgün variant yoxdur
208. Standstill prinsipi nədir?
- √ tərəflər birtərəfli qayda ilə gömrük rüsumlarını artırır, və ya yeni ticarət baryerlərini daxil edə bilmirlər
 - tərəflər birtərəfli qayda ilə gömrük rüsumlarını artırır, amma yeni ticarət baryerlərini daxil edə bilər
 - doğru cavab yoxdur
 - ölkələrin qoruyucu ölçülərini tətbiq etmə imkanı
 - tərəflər çoxtərəfli qayda ilə gömrük rüsumlarını artırır
209. Hansı ölkə Merkosur-a daxil deyil?
- Uruqvay
 - Paraqvay
 - √ Kanada
 - Argentina
 - Braziliya
210. Merkosur yaradılmasının nəticəsi deyil?

- ✓ qarşılıqlı ticarətin azaldılması
- doğru cavab yoxdur
- regionda siyasi sabitlik
- xaricdən investisiyaların artırılması
- ticarət-iqtisadi əməkdaşlığın genişlənməsi

211. Hansı inteqrasiya birləşməsi 1989-cu ildə afrika qitəsinin şimal hissəsində yaradılmışdı?

- ✓ Ərəb Maqribası İttifaqı
- SEFTA
- Merkosur
- NAFTA
- OES-EKO

212. Hansı ölkə ərəb Maqribası İttifaqına daxil deyil?

- Əlcəzair
- Liviya
- ✓ İran
- Mərakeş
- Tunis

213. əmtəə ixtisaslaşmasına görə xarici ticarət fəaliyyəti hansı növlərə bölünür?

- maşınlarla və avadanlıqla ticarət
- ✓ bütün variantlar düzgün
- hazır məhsulun ticarəti
- xammalla ticarət
- xidmətlərlə ticarət

214. Sərbəst ticarət siyasəti necə adlanır?

- merkantilizm
- dempinq
- ✓ fritriderçilik
- düzgün variant yoxdur
- proteksionizm

215. Milli təsərrüfatın maraqlarının müdafiəsi məqsədi ilə beynəlxalq əmtəə dövriyyəsinə dövlət müdaxiləsinin siyasəti necə adlanır?

- ✓ proteksionizm
- düzgün variant yoxdur
- merkantilizm
- liberalizm
- fritriderçilik

216. Smitin tam üstünlüklərin nəzəriyyəsinin müzakirəsində əsas nə idi?

- ✓ əmtəə mübadiləsi
- pul mübadiləsi
- doğru cavab yoxdur
- komparativ üstünlüklər
- qızılın yığılımı

217. İstehsal amilləri haqqında təlimin banisi kimdir?

- ✓ J. B. Sey
- D. Mil
- A. Smit

- D. Rikardo
- K. Marks

218. 1930-cu illərdə İsveç alimləri tərəfindən hazırlanmış iqtisadi konsepsiya necə adlanır?

- √ amillərin nisbəti nəzəriyyəsi
- doğru cavab yoxdur
- istehsal amilləri haqqında nəzəriyyə
- komparativ üstünlüklərin nəzəriyyəsi
- tam üstünlüklərin nəzəriyyəsi

219. Porterə əsasən bu mərhələlərdən hansı ölkənin həyat dövrəsinin mərhələsinə daxil deyil?

- √ yetkinliyin mərhələsi
- sərvətin mərhələsi
- yeniliklərin mərhələsi
- investisiyaların mərhələsi
- istehsal amillərin mərhələsi

220. Porterə əsasən beynəlxalq biznesdə ölkənin rəqabətə davamlılığı nə ilə təyin edilir?

- √ faktor şərtləriylə
- Bütün variantlar doğrudur
- müəyyən rəqabət vəziyyətində firmanın strategiyasıyla
- xidmət edən və yaxın sahələrin vəziyyətiylə
- tələbatın şərtiylə

221. ABŞ-ın xarici iqtisadiyyatının 1947 il üçün analizində Xekşera-Olinin nəzəriyyəsini təkzib etmiş müşahidə necə adlanır?

- √ Leontyevin Paradoksu
- Marşalın Planı
- doğru cavab yoxdur
- komparativ üstünlüklərin Nəzəriyyəsi
- Porterin Həyat dövrəsi

222. Rikardo nəzəriyyəsini hansı alimlər inkişaf etdirdilər?

- √ E. Xekşer və B. Olin
- doğru cavab yoxdur
- E. Xekşer və D. Mil
- D. Mil və B. Olin
- J. B. Sey və A. Smit

223. Rikardo öz nisbi üstünlüklərin nəzəriyyəsində hansı məlum misalı nümunə gətirirdi?

- sitrus meyvələri və şərab
- düzgün variant yoxdur
- √ şərab və parça
- üzüm və yun
- güllər və şərab

224. T. Men və A. Monkreten xarici ticarət və beynəlxalq biznesi nə hesab edirdilər?

- √ xarici ticarət qızıl ehtiyatların artırılmasına imkan yaratmalıdır
- doğru cavab yoxdur
- nisbi xeyir ən böyük olan malların istehsalında ixtisaslaşdırılmaq hər ölkənin xeyrinədir
- mübadilə hər ölkə üçün hansı ki, onda tam üstünlüyü tapır əlverişlidir
- idxalın ixrac üzərində üstünlüyü yeganə etibarlı fəaliyyətdir

225. Gömrük birliyi nədir?

- ✓ ticarətdə gömrük rüsumlarının ləğv edilməsi haqqında 2 və daha çox dövlətin arasında bağlanan müqavilə, kollektiv proteksionizmin forması
- ərazi cəhətdən kiçik elmi-texniki zona
- doğru cavab yoxdur
- preferensial zona, hansının ki, çərçivəsində miqdar məhdudiyətlərindən azad beynəlxalq mallarla ticarət dəstəklənir
- tərəflər rüsumun tarifini birtərəfli qayda ilə artırır və ya aşağı salırlar

226. NAFTA-ın əsas müddəalarına daxil deyil:

- Meksikada bank və sığorta işi sahəsində çalışan Amerika və Kanada şirkətlərin kapital qoyuluşuna və rəqabətinə qoyulan qadağanın ləğvi
- ✓ Meksikadan malların idxalının qadağası
- Şimali Amerika bazarın asiya və avropa şirkətlərin ekspansiyasından müdafiəsi
- ətraf mühitlə bağlı problemlərin həlli üçün 3 tərəfli qrupların yaradılması
- ABŞ Kanada və Meksika öz aralarında ticarət etdiyi mallara gömrük rüsumlarının ləğvi

227. Beynəlxalq biznesə əsasən məhsul istehsalının effektivliyi hansı göstəricilər vasitəsilə ifadə olunur?

- ✓ rentabellik və mənfəət
- düzgün variant yoxdur
- fondverimi
- məhsulun əmək tutumu
- enerji tutumu

228. Bunlardan hansı Bazar modelinə aid deyil?

- Oligonoliya
- Xalis inhisar
- Xalis rəqabət
- Inhisarçı rəqabət
- ✓ Xalis gəlir

229. Aşağıdakılardan hansı xarici ticarətin kreditləşməsi formasıdır?

- ✓ Aksent krediti
- Beynəlxalq kredit
- Aksept
- Akkreditiv
- Kommersiya krediti

230. Beynəlxalq biznesdə səhmlərin emissiyası pulun emissiyasından nə ilə fərqlənir?

- düzgün variant yoxdur
- pulun emissiyası bütün banklar tərəfindən buraxılır
- ✓ pulun emissiyası yalnız dövlətə məxsusdur
- pulun emissiyası həm də səhmdar cəmiyyətləri tərəfindən buraxılır
- səhmdar emissiyası yalnız dövlətə mənsubdur

231. Beynəlxalq biznesdə verilənlərin qeyri-düzgünlüyünü təyin etmək və insan haqqında ilk fikri korreksiya etmək nəyin nəticəsində mümkün olur?

- ✓ testləşdirmənin
- iqtisadi modellərin
- düzgün variant yoxdur
- anketləşdirmənin
- intuisiyanın

232. Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı istehsal sisteminin idarə edilməsinə aiddir?

- istehsal güclərinin yerləşdirilməsi haqqında qərarların qəbulu
- istehsal sisteminin tətbiqi haqqında qərarların qəbulu
- istehsal sisteminin işlənilib hazırlanması haqqında qərarların qəbulu
- istehsal proseslərinin hazırlanması haqqında qərarların qəbulu
- ✓ bütün variantlar doğrudur

233. Beynəlxalq biunlardan hansını idarəetmənin əsas meyarlarına aid etmək olar?

- ✓ yaradıcı yanaşma, planların yerinə yetirilməsinin vacibliyi və əzm nəticələr üzrə
- heç bir variant düz deyil
- istehsalın təşkili üzrə
- məhdud məhsuliyətli cəmiyyətlər
- səhmdar cəmiyyətləri, kooperativlər

234. Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən şərait üzrə prosesi həmçinin necə adlandırmaq olar?

- ✓ günlər üzrə idarəetmə
- illər üzrə idarəetmə
- bütün variantlar düzdür
- düzgün variant yoxdur
- istehsal üzrə idarəetmə

235. Beynəlxalq biznesdə təşkilati plana əsasən təşkilati struktur nədir?

- düzgün variant yoxdur
- maliyyə strukturunun 1 hissəsi
- marketing strategiyasını həyata keçirmək üçün tədbirlər planıdır
- ✓ qoyulan məqsədə çatmaq üçün birgə əmək prosesində işçilər arasında baş verən münasibətlərdə şərtləşən bütöv bir sistemdir

236. Beynəlxalq biznesdə istehsal gücləri nəyi əks etdirir?

- ✓ müəssisənin məhsul buraxılışı üzrə potensial imkanlarını
- müəssisənin büdcə planı qurmaq üzrə potensial imkanlarını
- düzgün variant yoxdur
- müəssisənin xidmət göstərməsi üzrə potensial imkanlarını
- müəssisənin kapital qoyuluşu üzrə potensial imkanlarını

237. Beynəlxalq biznesdə istehsal amillərinə hansı aiddir?

- torpaq
- sahibkarlıq qabiliyyəti
- ✓ bütün variantlar doğrudur
- əmək

238. Beynəlxalq biznesə əsasən seriyalı istehsalın xüsusiyyətləri:

- seriyalarla hazırlanan məhsulun dövriliyi
- buraxılan məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılması
- istehsal tsiklinin müddətinin qısa olması
- ✓ əhəmiyyətli miqdarda hazırlanan geniş çeşiddə təkrarlanan məhsulun daim olması
- bütün variantlar düzgündür

239. Beynəlxalq biznesə əsasən istehsalın təşkili dedikdə nə başa düşülür?

- ✓ istehsal proseslərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirmək məqsədi ilə əmək predmeti və əmək vasitələrindən məqsədəuyğun istifadəsini təmin edən metodlar məcmucu
- insan və maliyyə resurslarını səmərəli həyata keçirmək məqsədilə əmək predmetinin məqsədəuyğun istifadəsini təmin edən metodlar məcmusudur
- düzgün variant yoxdur

- marketing proseslərini səmərəli həyata keçirmək məqədi ilə əmək predmeti və əmək vasitələrindən məqsəduyğun istifadəsini təmin edən metodlar məcmusudur
- 240.** Beynəlxalq biznesdə mürəkkəblik dərəcəsinə görə istehsal prosesi hansı üç qrupa bölünür?
- əsas, köməkçi və birbaşa istehsal prosesləri
 - ✓ sintetik, analitik və birbaşa istehsal prosesləri
 - əsas, köməkçi və xidmətedici istehsal prosesləri
 - düzgün variant yoxdur
 - sintetik, analitik və xidmətedici istehsal prosesləri
- 241.** Beynəlxalq biznesə əsasən istehsal prosesləri hansı əlamətlərinə görə təsnifləşdirilir?
- ✓ məhsulun hazırlanmasındakı roluna görə və mürəkkəblik dərəcəsinə görə
 - məhsulun realizasiya və likvidasiyasına görə
 - düzgün variant yoxdur
 - məhsulun bazardakı roluna və mürəkkəbliyinə görə
 - məhsulun ləğv edilməsi roluna görə
- 242.** Beynəlxalq biznesə əsasən istehsalın məzmunu üç şərti nəzərdə tutur:
- kompüter, insan, iş yeri
 - düzgün variant yoxdur
 - unikasiya, texnologiya, əmək
 - texnika, texnologiya, avtomatlaşdırılma
 - ✓ əmək, əmək cisimləri, əmək alətləri
- 243.** Beynəlxalq biznesə əsasən dövlət müəssisələrin səhmdar cəmiyyətlərinə çevirərək kütləvi şəkildə ixtisaslaşdırılmış çek və pul hərracları vasitəsi ilə özəlləşdirilməsi onların fəaliyyətinə necə təsir edir?
- bütün variantlar düzdür
 - müflisliyə gətirib çıxardır
 - heç cür təsir etmir
 - mənfi
 - ✓ müsbət
- 244.** Beynəlxalq biznesdə istehsal planına əsasən hansı halda borclu müəssisə iflas prosesinə məruz qalır?
- ✓ ödəməqabiliyyəti olmadığı halda
 - xarici ölkələrdən qrant aldığı halda
 - istehsal prosesinin itirilməsi halında
 - idarəetmə pis olduğu halda
 - gəlir yüksək olduğu halda
- 245.** Açıq iqtisadiyyatın inkişafı tendensiyası müşahidə olunur?
- Ölkənin iqtisadiyyatının inkişafında
 - İqtisadi inkişafı zəif olan ölkələrdə resurslara tələbatın artması
 - İqtisadi inkişafın nəticələri ilə əlaqəli deyil
 - ✓ Beynəlxalq əmək bölgüsünün dərinləşməsi
 - Xarici iqtisadi köməyə tələbin artması
- 246.** Açıq iqtisadiyyatın ənənəvi keyfiyyət göstəricilərinə daxildir?
- Dünya ixracında və idxalında ölkənin payı
 - ÜDM -da ölkənin payı
 - ✓ İxrac, idxal, xarici ticarət kvotası
 - İxrac, idxal və xarici ticarətin kvotalaşdırılması
 - Hər adama düşən gəlirin səviyyəsi

247. Beynəlxalq iqtisadi əlaqələrin formalarına daxildir?
- √ Xarici və dünya ticarəti, kapital ixracı və onun miqrasiyası, işçi qüvvəsinin beynəlxalq miqrasiyası, valyua, ödəniş və hesablaşma əlaqələri, beynəlxalq integrasiya prosesləri, beynəlxalq iqtisadi institutların fəaliyyəti
 - Kvotalar və lisenziyalar
 - İstehsalın və kapitalın konsentrasiyası
 - Beynəlxalq ixtisaslaşma və istehsal əməkdaşlığı
 - Dünya məhsul və kapital bazarı
248. Beynəlxalq iqtisadi əlaqələrin obyektidir?
- √ Beynəlxalq mübadilənin predmetləri məhsullar, xidmətlər, material, pul və əmək resursları
 - Beynəlxalq razılaşmalar və sahibkarlıq fəaliyyəti təcrübəsinin mübadiləsi
 - Kapitalın və işçi qüvvəsinin beynəlxalq hərəkəti
 - TMK-lar
 - Beynəlxalq maliyyə təşkilatları
249. Beynəlxalq iqtisadi münasibətlərin mexanizminə aiddir?
- İqtisadi qanunların reallaşdırılmasında idarəetmənin konkret forma və üsullarının təsiri
 - Xarici iqtisadi əlaqələrin planlaşdırılması və proqnozlaşdırılması
 - √ BİM-in yönləndirilməsi və koordinasiyasında beynəlxalq iqtisadi təşkilatların təşkil olunmuş qanuni norma və alətləri
 - BİM -in yönləndirilməsinin forma və üsullarında maliyyə alətlərinin məcmusu
 - İqtisadi proseslərin tənzimlənməsində metod və vasitələrin təsiri
250. Beynəlxalq iqtisadi münasibətlərin subyektlərinə daxildir?
- Dünya dövlətlərinin xarici valyuta, maliyyə-kredit fəaliyyəti
 - TMK-lar və onların filialları, nümayəndəliklər, asossasiya və alyanslar
 - √ İqtisadi ticarət fəaliyyətini həyata keçirən ayrı-ayrı ölkələr, beynəlxalq iqtisadi təşkilatlar, milli institutlar, ev təsərrüfatları, təşkilatlar
 - Beynəlxalq iqtisadi müqavilə və sazişlər
 - Beynəlxalq marketing, təşkilati və texniki xarici iqtisadi fəaliyyət
251. Özəl şəxslər tərəfindən xaricdə yerləşdirilən və ya xaricdən qəbul edilən qeyri-dövlət mənbələri necə adlanır?
- ssuda kapitalı
 - portfel investisiyaları
 - √ özəl kapital
 - doğru cavab yoxdur
 - dövlət kapitalı
252. Hansı ildə Azərbaycan Avropa Sovetinə daxil olub?
- 1992-ci il
 - 2005-ci il
 - √ 2000-ci il
 - 1998-ci il
 - 1995-ci il
253. Hansı ölkə regional ticarət-iqtisadiyyat Blokuna daxil deyil?
- Argentina
 - Braziliya
 - √ Çili
 - Paraqvay
 - Nrnqvay
254. Hansı ildə əsrin kontraktı bağlanılıb?
- 1993-cü il

- 2004-cü il
- 2000-ci il
- 1998-ci il
- ✓ 1994-cü il

255. Beynəlxalq hesablama sistemlərində istifadə olunan güzəşt necə adlanır?

- Diskont
- Satanq
- Fraxt
- ✓ Diskaynt
- Traktat

256. Beynəlxalq biznesdə müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlilinin tamamlayıcı mərhələsi nədir ?

- ✓ təsərrüfat fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsidir
- şirkət sahiblərinin mülkiyyətinin qiymətləndirilməsidir
- düzgün variant yoxdur
- bütün variantlar doğrudur
- satışın maksimumlaşdırılması

257. Beynəlxalq biznesdə müəssisə maliyyəsinin təşkili hansı prinsiplər əsasında həyata keçirilir?

- maliyyə fəaliyyəti sahəsində müstəqillik
- maliyyə fəaliyyətinin nəticəsinə görə məsuliyyət
- müəssisənin maliyyə - təsərrüfat fəaliyyətinə nəzarət
- ✓ bütün variantlar doğrudur
- özünümaliyyələşdirmə

258. Beynəlxalq biznesdə təşkilati plana əsasən idarəetmənin hansı iki sistemi var?

- ✓ mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
- induktiv və deduktiv
- analitik və mərkəzləşdirilmiş
- düzgün variant yoxdur
- analitik və sintetik

259. Beynəlxalq biznesdə təşkilati plana əsasən idarəetmə neçə sistemdən ibarətdir?

- ✓ 2
- 4
- 5
- 1
- 3

260. Beynəlxalq biznesdə təşkilati plana əsasən təşkilati struktur hansı keyfiyyətlərə malik olmalıdır?

- optimal effektivliyi təmin etməlidir
- gələcək menecerləri hazırlamaq üçün şərait yaratmalıdır
- ✓ bütün variantlar doğrudur
- sadə və başa düşülən olmalıdır
- aralıq hallarının minimum keyfiyyətlərini əhatə etməlidir

261. Beynəlxalq biznesə əsasən müəssisənin istehsal gücü hansı ardıcılıqla hesablanır?

- ✓ əvvəlcə aparıcı avadanlıqların istehsal gücü, sonra onun vasitəsilə aparıcı istehsal gücü və sonuncunun vasitəsilə aparıcı sexin istehsal gücü müəyyən etdirilir
- çıxış gücləri ilə
- giriş gücləri ilə
- düzgün variant yoxdur

- yalnız avadanlıqların istehsal gücü müəyyən etdirilir

262. Beynəlxalq biznesə əsasən kütləvi istehsalın xüsusiyyətləri:

- √ iş yerlərinin ixtisaslaşması
- kompleks mexanikləşdirilmiş ,avtomatlaşdırılmış texnoloji proseslərin yüksək faiz təşkil etməsi
- müəsisənin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi
- bütün variantlar düzgündü.
- xüsusi və ixtisaslaşmış avadanlıq və xüsusi çəkiyə malik olması

263. Beynəlxalq biznesə əsasən kütləvi istehsal dedikdə nə başa düşülür?

- eynicins məhsulların geniş nomenklaturada eyni zamanda hazırlanması
- düzgün variant yoxdur
- texnoloji ixtisaslaşma üzrə iş yerlərinin təşkili
- √ böyük miqdarda eynicins məhsulların məhdud nomenklaturada hazırlanmasının fasiləsizliyi və nisbətən uzunmüddətliyi ilə səciyyəlidir.
- məhdud istehlakı olan müxtəlif cür və daimi çeşiddə məmulatın ədədi buraxılışı

264. Beynəlxalq biznesə əsasən məhsulun hazırlanmasındakı roluna görə istehsal prosesləri hansı üç qrupa bölünür?

- √ əsas, köməkçi və xidmətedici istehsal proseslərinə
- sistematik, analitik və xidmətedici istehsal prosesləri
- düzgün variant yoxdur
- əsas, analitik və köməkçi istehsal prosesləri
- sintetik, analitik və birbaşa istehsal prosesləri

265. Beynəlxalq biznesə əsasən istehsal prosesi nədir?

- √ xammal, materiallar, yarımfabrikatlar, komplektləşdirici məmulatlardan istifadə edilməsini nəzərdə tutmaqla ayrı- ayrı proseslərin məcmusudur.
- maliyyə vəsaitlərinin idarə edilməsini nəzərdə tutan proseslər məcmusudur
- investisiya vəsaitlərinin idarə edilməsini nəzərdə tutan proseslər məcmusudur
- düzgün variant yoxdur
- menecment insanları necə idarəetməsini nəzərdə tutan proseslər məcmusudur

266. Beynəlxalq biznesə əsasən səhmdar cəmiyyətləri nəyə əsaslanır:

- payçı mülkiyyətinə əsaslanan, fiziki şəxs olan idarə olunması muzzla işləyən peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır.
- payçı mülkiyyətinə əsaslanan, fiziki şəxs olan idarə olunması muzzla işləyən qeyri peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır
- düzgün variant yoxdur
- √ payçı mülkiyyətinə əsaslanan, hüquqi şəxs olan, idarə olunması muzzla işləyən peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır
- payçı mülkiyyətinə əsaslanan, hüquqi şəxs olan idarə olunması muzzla işləyən qeyri peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır.

267. Beynəlxalq biznesə əsasən sənayedə orta və iri müəssisələrin özəlləşdirilməsi prosesi necə həyata keçirilir?

- √ səhmlər buraxılır, hərrac və investisiya müsabiqəsi yolu ilə satılır
- veksellərin buraxılması ilə
- əsas fondun satışı çıxarılması prosesi ilə
- düzgün variant yoxdur

268. Qloballaşma və inteqrasiyadakı risklər necə adlanır?

- İstehlak riskləri
- √ Ölkələr arası risklər
- Heçbiri düzgün deyil
- Hamısı düzgündür

- Kredit riskləri

269. Firma və ya şirkətlərdə texnika və texnologiyalarla bağlı olan risklər hansılardır?

- İstehsal riskləri
- Maliyyə ehtiyatları riskləri
- Təşkilatı risklər
- Bütün cavablar düzdür.
- √ İnnovasiya riskləri

270. Beynəlxalq iqtisadi münasibətlərdə maliyyə vəsaitləri ilə işçilərin əmək haqqlarının ödənilməsində yarana biləcək risklər hansıdır?

- Portfel risklər
- İstehsal riskləri
- √ Ehtiyat riskləri
- Düzgün cavab yoxdur
- İnnovasiya riskləri

271. Biznes fəaliyyətlərinin aralığında yaranan risk hansıdır?

- Təminatda yarana biləcək ehtiyatların təmin olunmaması və ya maliyyə resursları
- √ Əsas borca görə ödəmələrin riski, hansı ki faizə görə müqavilə əsasında ödəmə bilinməyən risklər
- Düzgün cavab yoxdur
- İşin təşkili ilə bağlı olan risklər

272. O tərəf necə adlanır ki, hansı ki, sənaye kəşfinə görə ona istifadə etməyə hüquq verir?

- √ Lisenziyaçı
- Sifarişçi
- Forfeytinq
- Emissiya

273. Kommersiya və sənaye kəşfinə görə hansı tərəfə hüquq verilir?

- √ Lisenziyalaşdırıcı
- Lizing
- Sifarişçi
- Düzgün cavab yoxdur.
- Françayzinq

274. Lisenziyalı ticarət nə deməkdir?

- √ Beynəlxalq ticarətin əsas forması
- İnsanlar arasında əmtəə ticarəti
- Qiymətli kağızların kommersiyasının əsas forması kimi
- Düzgün cavab yoxdur.
- Əmək qüvvəsinin əsas forması

275. Reksport deyəndə nə başa düşülür?

- Emal olunmuş məhsulun geri qaytarılması
- Əmək qabiliyyətli insanların ölkədən çıxarılması
- Xammalın ixrac edilməsi
- Maliyyə vəsaitlərinin göndərilməsi
- √ Emal olunmamış məhsulun və ya əmtəənin göndərilmiş ölkədən geri qaytarılması

276. Məsləhət injirinqi nə deməkdir?

- Sifarişçiyə lazım olan texnikanın quraşdırılması və onun istismarı
- İstehsal təcrübəsinin ötürülməsi

- Düzgün cavab yoxdur
- Hamısı düzgündür.
- ✓ İntelektual xidmətin göstərilməsi, müəssisənin lahiyənin planlaşdırılmasına və həyata keçirilməsinə nəzarət

277. Sahibkar kapitalı nədir?

- ✓ istehsala birbaşa və ya dolayı qoyulur və dividend şəklində gəlirin əldə edilməsi ilə bağlıdır
- qiymətli kağızlara kapital qoyuluşu
- tikintiyə və nəqliyyata uzunmüddətli kapital qoyuluşu
- düzgün variant yoxdur
- faizlərin alınması üçün vasitələrin borca verilməsi

278. Dövlət kapitalı nədir?

- ✓ dövlət büdcəsindən vasitələr, hansılar ki, ya bilavasitə hökumətlərin, ya da hökumətlərarası təşkilatların qərarı ilə xaricə gedirlər və ya oradan qəbul edirlər
- faizlərin alınması üçün vasitələrin borca verilməsi
- uzunmüddətli kapitalın alınması naminə kapital qoyuluşları
- düzgün variant yoxdur
- xaricdə yerləşdirilən və ya xaricdən özəl şəxslər tərəfindən qəbul edilən qeyri-dövlət mənbələrindən vasitələr

279. Beynəlxalq iqtisadi münasibətlərə aiddir?

- Müxtəlif dünya ölkələri arasında təsərrüfat əlaqələri sistemi, əsas beynəlxalq əmək bölgüsü
- ✓ Müxtəlif ölkələr arasında ticarət, maliyyə-kredit, elmi-texniki əlaqələr
- Beynəlxalq kreditlərlə təchizat haqqında ölkələr arasında əlaqələr, maliyyə xidmətləri ilə təchizat
- Müxtəlif ölkələrin kooperativləri və digər təsərrüfat subyektləri arasında əlaqələr
- Milli təsərrüfatlar arasında universal əlaqələr

280. Beynəlxalq iqtisadi münasibətlər nəzəriyyəsi nəyi oyrənir?

- Beynəlxalq əmək bölgüsü və əməkdaşlıq, sahibkarlıq fəaliyyəti haqqında təcrübə mübadiləsini
- Dünya iqtisadiyyatının fəaliyyəti, ümumi iqtisadiyyat və onun ayrı-ayrı bölmələri haqqında yaranan formalar, əlaqələr və qarşılıqlı əlaqələr
- Ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarını vahid iqtisadi sistem kimi
- Təsərrüfat subyektləri xaricində ölkələrin əməkdaşlıq növləri və formalarını
- ✓ Müxtəlif ölkələrin təsərrüfat subyektləri arasındakı əlaqələri

281. Beynəlxalq iqtisadi münasibətlərin mexanizminə aiddir?

- ✓ BİM-in yönləndirilməsi və koordinasiyasında beynəlxalq iqtisadi təşkilatların təşkil olunmuş qanuni norma və alətləri
- İqtisadi proseslərin tənzimlənməsində metod və vasitələrin təsiri
- İqtisadi qanunların reallaşdırılmasında idarəetmənin konkret forma və üsullarının təsiri
- Xarici iqtisadi əlaqələrin planlaşdırılması və proqnozlaşdırılması
- BİM -in yönləndirilməsinin forma və üsullarında maliyyə alətlərinin məcmusu

282. Açıq iqtisadiyyat tələb etmir?

- ✓ Milli iqtisadiyyatın yüksək inkişaf dərəcəsini
- Milli sərhədlərin ləğvi, milli iqtisadiyyatın TMK-ların maraqlarına tabe olması, daxili hesablaşmalarda xarici valyutadan istifadəyə keçid
- İxrac yönümlü istehsalın inkişafı
- Əlverişli investisiya iqliminin yaradılması
- Daxili bazara xarici əmtəə və xidmətlərin daxil olmasını

283. İxrac olunan məhsullara hansılar aiddir?

- Daxili bazar üçün istehsal olunan və istehlak olunan mallar
- Hal-hazırda idxal və ya daxili bazarda təklif olunan, amma xarici mallarla əvəz olunan mallar
- Ölkələr arasında yüksək nəqliyyat xərcləri və gömrük sədlərini keçə bilməyən əmtəələr

- Gömrük sədlərini keçə bilməyən mallar
- ✓ Hal-hazırda ixrac olunan və ya daxili bazarda reallaşdırılan amma xaricədə satıla bilən məhsullar

284. Hansı ölkə Cənubi-Şərqi Asiya ölkələri Assosiasiyasına daxil deyil?

- Indoneziya
- Filippin
- Sinqapur
- ✓ Yaponiya
- Malaziya

285. Bir ölkənin pul vahidinin digər ölkənin pul vahidlərində ifadə olunmuş qiymətinə nə deyilir?

- valyuta klirinqi
- marka
- ✓ valyuta məzənnəsi
- devalvasiya
- qiymətqoyma

286. Qlobal iqtisadi problemlərə aid deyil:

- ərzaq problemi
- ✓ ödəmələr problemi
- yoxsulluq problemi
- təbii ehtiyatların tükənməsi problemi
- ekoloji problem

287. İlk İpək Yolunun mövcudluğunu hansı tarixi dövrə aiddir?

- B.e.ə. 6-cı əsr – B.e.ə. 2-ci əsr
- 20-ci əsrin sonu – Bizim günlər
- 17-ci əsr – 20-ci əsr
- 12-ci əsr – 14-cü əsr
- ✓ B.e.ə. 2-ci əsr – B.e.-nin 9 əsri

288. Müəyyən dövr ərzində ekspert və importdan gələn gəlirlər və xərclər arasındakı fərq

- ✓ saldo
- svinq
- svop
- svopinq
- sanksiya

289. İnflyasiyanın neçə növü var?

- 5
- 10
- 8
- 6
- ✓ 3

290. İslam Bankının (İslam İnkişaf Bankı) əsas xüsusiyyəti nədən ibarətdir?

- Onlar yalnız müsəlmanlara kredit verir
- Onların heç bir xüsusiyyəti yoxdur
- ✓ Onlar kreditə görə faiz götürmür
- Onlar dini obyektlərin yaradılmasına kömək edirlər
- Onlar müəssisələrin işinə qatılırlar

291. Rəqabətdə qalib gəlmək üçün xarici bazarda əmtənin daxili bazardakına nisbətən necə satılması necə adlanır?

- Dempler
- Rentinq
- Mal dövriyyəsi
- √ Mal dempinqi
- Kliring

292. Bir firmanın ölkədən kənar investisiya qoymaq istədiyini düşünək. Investisiya qoyulduğundan həyata keçirməzdən öncə hansı addımı atardınız?

- √ Həmin ölkənin iqtisadi, sənaye və firma analizini aparardım
- Həmin ölkədəki inflyasiya səviyyəsini müəyyənləşdirərdim
- Həmin ölkədəki alıcıların mövcut alıcılıq qabiliyyətini müəyyənləşdirərdim
- Investisiya qoyulması nəzərdə tutulan sahəyə tələbatı müəyyənləşdirərdim
- BirBaşa investisiya qoyulduğundan həyata keçirməyi qərara alardım

293. Beynəlxalq biznesdə ERP (Enterprise Resource Planinq) dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- √ müəssisənin spesifik xüsusiyyətlərini və konkret biznes-məsələlərini, onun fəaliyyət infrastrukturunu, miqyasını və coğrafiyasını nəzərə alan kompleks idarəetmə strategiyasıdır.
- müəssisənin yalnız fəaliyyət infrastrukturunu nəzərə alan kompleks idarəetmə strategiyasıdır
- maliyyə, investisiya və rekonstruksiyanı nəzərdə tutan kompleks idarəetmə strategiyasıdır

294. Beynəlxalq biznesə əsasən istehsalın texniki hazırlanması dedikdə nə başa düşülür?

- lazımi dövriyyə fondlarının təşkili
- √ müəssisənin planlı qaydada təyin olunmuş keyfiyyətdə məhsul buraxılması üzrə texnoloji hazırlığını təmin edən qarşılıqlı əlaqəli elmi-texniki proseslər məcmusudur
- təyin olunmuş keyfiyyətdən aşağı olan məhsulun istehsalı üçün avadanlıqların hazırlanması
- düzgün variant yoxdur

295. Beynəlxalq biznesə əsasən giriş gücləri necə müəyyən edilir?

- ilin sonuna mövcud avadanlıqlar üzrə
- düzgün variant yoxdur
- √ ilin əvvəlinə mövcud avadanlıqlar üzrə
- ilin sonuna maliyyə vəsaitlərinə əsasən
- ilin ortasına maliyyə vəsaitlərinə əsasən

296. Beynəlxalq biznesə əsasən müəssisənin istehsal gücü nə ilə müəyyənləşdirilir?

- avadanlıqların gücləri ilə
- √ aparıcı sexlərin, sahələrin və aqreqlərin gücləri ilə
- texnologiyaların gücləri ilə
- düzgün variant yoxdur
- anbarların gücləri ilə

297. Beynəlxalq biznesə əsasən istehsal proqramı nədir?

- müəssisənin mühasibat uçotunun əsas bölməsi
- müəssisənin idarəetmə proqramıdır
- √ müəssisənin biznes planının əsas bölməsi məhsul istehsalı və realizasiya bölməsidir
- düzgün variant yoxdur
- müəssisənin yenidən qurmasının əsas bölməsidir

298. Beynəlxalq biznesə əsasən rotor sistemi necə fəaliyyət göstərir?

- √ fasiləsiz
- fasiləli

- düzgün variant yoxdur
- məhdud vaxt çərçivəsində

299. Beynəlxalq iqtisadi əlaqələrin inkişafı prosesinə təsir edir?

- Dünyada miqrasiya proseslərinin güclənməsi
- TMK-ların, asossasiya və alyansların yaranması
- Beynəlxalq ixtisaslaşma və istehsalın xüsusişməsi
- √ Elmi-texniki tərəqqi, əhali, kasıb və varlı ölkələr arasındakı fərqlər, beynəlxalq iqtisadi təşkilatların, qeyri dövlət və hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi
- Beynəlxalq ticarətin dinamikası, strukturu və kapital ixracı

300. Beynəlxalq biznesdə holdinq şirkətləri nədir?

- √ səhmdar cəmiyyətinin xüsusi tipi olub, digər şirkətlərin fəaliyyətinə nəzarət etmək və onları idarə etmək məqsədilə bu şirkətlərin səhm nəzarət paketlərinə sahib olmaq üçün yaradılır.
- müstəqil şirkətlərin koordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədi olan bilən müvəqqəti ittifaqdır
- düzgün variant yoxdur
- bir sıra ölkələrdə fəaliyyət göstərən şirkətlərin ixracat əməliyyatlarına kömək etmək üçün yaradılan xarici ticarət birliyi
- müstəqil müəssisələrin kapitalda, maliyyə əlaqələrində iştirak sistemi vasitəsilə bağlı birləşmə forması

301. Beynəlxalq biznesdə iqtisadi risklərin tərkibinə hansı risklər daxildir ?

- istehsal riski
- kredit riski
- investisiya riski
- √ bütün variantlar doğrudur
- kommersiya riski

302. Sahibkar və ssuda kapitalları hansı kapital yatırımı qrupuna aiddir?

- √ istifadə xarakterinə görə
- məqsədlərinə görə
- müddətinə görə
- hamısı
- formalarına görə

303. İnjiniring nədir?

- √ istehsalçı ölkəsindən sifarişçi ölkəsinə xidmət ixracı forması
- kapital yatırımı həyata keçirən fiziki və ya hüquqi şəxs
- iqtisadiyyatın daha zəif sahələrinin kreditləşdirilməsi
- heç biri
- avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal avadanlıqlarının uzunmüddətli arendası

304. əlverişli investisiya iqlimin formalaşmasına hansı amillər təsir göstərir?

- güzəştli vergi rejimi
- informasiya texnologiyaları ilə təminatlıq dərəcəsi
- konsultasiya mərkəzləri
- √ hamısı
- yaradıcılıq azadlığı

305. Beynəlxalq biznesdə risklərin idarəedilməsinə nə daxil deyil

- riskin minimallaşdırılması və ləğv edilməsi metodu
- √ reyting qiymətləndirilməsi
- heç bir variant düz deyil
- imkanların və variantların təhlili
- say analizi

306. Xammal məhsulları qrupuna hansı məhsullar aid edilmir?

- √ maşınqayırma məhsulları
- mineral və kənd təsərrüfatı gübrələri
- düzgün variant yoxdur
- ərzaq malları
- enerji daşıyıcıları

307. Elmi dövriyyəyə hansı alim təklif qiyməti və tələb qiyməti anlayışlarını əlavə etmişdir?

- √ A.Marşal
- K.Marks
- F. Vizer
- Düzgün variant yoxdur
- A.Simit

308. Qiymətin səviyyəsini hansı amillər göstərir?

- √ İnflyasiya və valyuta məzənnəsinin dəyişməsi
- İstehsalın tısqıllıyının qanunauyğunluğu
- Rəqabət mühitinin olması
- Bütün cavablar doğrudur
- Dövlət xarici ticarət siyasəti

309. Beynəlxalq biznesdə maliyyə sisteminin əsas elementlərinə nə daxildir?

- √ müəssisələrin və əhəlinin maliyyə aktivləri
- birjalar
- birjadankənar bazarlar
- düzgün variant yoxdur
- banklar

310. Beynəlxalq biznesdə dövlət maliyyəsi nədir?

- √ ümumi dövlət və sosial tələbatların ödənilməsi məqsədilə dövlət orqanları tərəfindən idarə olunan pul fondlarının məcmusudur
- şəxsi pul vəsaitləri
- əmək haqqı və xüsusi sahibkarlıqdan alınan pul vəsaitləri
- düzgün variant yoxdur
- investisiya axını

311. Beynəlxalq biznesdə müəssisə maliyyəsinin planlaşdırılması nədir?

- √ istehsal proseslərinin həyata keçirilməsi zamanı baş verən pul axınları sistemidir
- dövlət və sosial tələbatların ödənilməsi məqsədilə yaradılan pul fondudur
- əmək haqqı və xüsusi sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitləri
- düzgün variant yoxdur

312. Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən əhəlinin maliyyəsi nədən ibarətdir?

- √ əmək haqqından və xüsusi sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitlərindən ibarətdir
- istehsal proseslərinin həyata keçirilməsi zamanı baş verən pul axınları sistemidir
- dövlət və sosial tələbatların ödənilməsi məqsədilə yaradılan pul fondudur
- düzgün variant yoxdur

313. Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən pul vəsaitləri fonduna nə daxildir?

- dövriyyə fondları
- yığım fondu
- nizamnamə fondu

- √ bütün variantlar doğrudur
 - maliyyə ehtiyatları
- 314.** Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən balans hesabatı hansı məqsəd ilə tərtib olunur ?
- √ müəssisənin aktiv və passivlərin əyani şəkildə əks etdirmək məqsədi ilə
 - müəssisənin tələb və təklifini əyani şəkildə əks etdirmək üçün
 - düzgün variant yoxdur
 - müəssisənin dövrüyyəsinə əyani şəkildə əks etdirmək üçün
 - müəssisənin daxili və xarici tələbatını əyani şəkildə əks etdirmək üçün
- 315.** Beynəlxalq biznesdə ödəməqabiliyyəti nədir ?
- √ bütün kreditorlar tərəfindən təqdim edilən tələblərin və borcların ödənilməsinə müəssisənin hazır olmasıdır
 - mənfəətin maksimumlaşdırılması
 - şirkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması
 - düzgün variant yoxdur
 - satışın maksimumlaşdırılması
- 316.** Beynəlxalq biznesdə rentabellik göstəricilərə nə aiddir
- √ aktivlərin rentabelliği, əsas fondların rentabelliği
 - düzgün variant yoxdur
 - daxili gəlirlilik norması
 - xərc və investisiyanın gəlirlilik indeksləri
 - xalis diskontlaşdırılmış gəlir
- 317.** Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən zərərsizlik nöqtəsində satışın həcmi hesablamada TFC nədir?
- bütün məhsul buraxılışına düşən dəyişən xərclər
 - məhsul vahidinə düşən xərclər
 - ümumi xərclər
 - düzgün variant yoxdur
 - √ bütün məhsul buraxılışına daimi xərclər
- 318.** Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən örtülmə əmsalı nədir?
- xalis mənfəətin aktivlərə olan nisbətidir
 - √ mənfəət və daimi xərclərin satışdan alınan gəlirdə payıdır
 - düzgün variant yoxdur
 - müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərəliliği
 - xalis mənfəətin əsas fondlara olan nisbətidir
- 319.** Beynəlxalq biznesdə investisiyanın planlaşdırılması zamanı toplu büdcə hansı iki hissədən ibarətdir?
- √ əməliyyat büdcəsi və maliyyə büdcəsi
 - mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş büdcə
 - düzgün variant yoxdur
 - investisiya büdcəsi və maliyyə büdcəsi
 - əsas və köməkçi büdcəsi
- 320.** Beynəlxalq biznesdə investisiyanın planlaşdırılması zamanı maliyyə büdcəsinə hansı daxil deyil?
- pul vəsaitlərinin hərəkət büdcəsi
 - balansın proqnozu
 - √ əməliyyat büdcəsi
 - investisiya büdcəsi
- 321.** Beynəlxalq biznesdə investisiya nədir?

- əmək resurslarının axını
- √ gəlirin və sosial effektin alınması məqsədilə hər hansı firma və şirkətlərə, sosial-iqtisadi proqrama, layihəyə uzunmüddətli kapital qoyuluşudur
- bütün variantlar doğrudur
- düzgün variant yoxdur
- səhm axını

322. Beynəlxalq biznesdə kapital qoyuluşu planında hansı göstəricilərdən istifadə edilir?

- √ bütün variantlar doğrudur
- kapital qoyuluşunun həcmi
- kapital qoyuluşuna daxil olan müəssisə tikilməsi planı
- istehsal güclərinin iş düşməsi
- əsas fondların istismara buraxılışı

323. Beynəlxalq biznesdə portfel investisiyası nədir?

- √ faktiki səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara kapital qoyuluşu
- tikintiyə və montaj işlərinə kapital qoyuluşu
- əsas fondlar yaradılması və təkrar istehsalını təmin edən kapital əmələgətirən investisiya
- düzgün variant yoxdur
- torpaq sahəsinin alınmasına xərclər

324. Beynəlxalq biznesdə kapital əmələgətirən investisiyası nədir?

- √ əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitdir
- maliyyə aktivlərinə qoyulan kapital
- TMK-a qoyulan kapital
- düzgün variant yoxdur
- qiymətli kağızlara qoyulan kapital

325. Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən bunlardan hansı əmtəə siyasətinə aiddir?

- √ məhsulun adı, növü, keyfiyyəti
- məhsulun istehsalına çəkilən xərclər
- istehsalçının qiymətə münasibəti
- düzgün variant yoxdur
- sosial-psixoloji meyl

326. Beynəlxalq biznesdə investisiya hansı əlamətlərinə görə təsnifləşdirilir?

- kapitalın yatırılma obyektinə
- investisiya qoyma dövrünə görə
- mülkiyyət formasına görə
- √ bütün variantlar doğrudur
- investisiya layihələrinə iştirakının xarakterinə görə

327. Beynəlxalq biznesdə investisiya qoyma dövrünə görə necə bölünür ?

- dolayı və birbaşa investisiyalar
- xüsusi və dövlət investisiyaları
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşudur
- düzgün variant yoxdur
- √ qısamüddətli investisiyalar, uzunmüddətli investisiyalar

328. Beynəlxalq biznesdə qısamüddətli investisiyalar dedikdə nə başa düşülür?

- √ bir ilə qədər dövrə kapital qoyuluşudur
- 5-7 ilə qədər dövrə kapital qoyuluşudur
- 2-3 ilə qədər dövrə kapital qoyuluşudur

- düzgün variant yoxdur
- bir ildən çox dövrə kapital qoyuluşudur

329. Beynəlxalq biznesdə investisiyanın maliyyələşdirilməsi hansı mənbələrdən ibarətdir?

- borc vəsaitləri
- xarici investisiyalar
- ✓ bütün variantlar doğrudur
- müəssisənin öz vəsaitləri
- mərkəzləşdirilmiş resurslar

330. Beynəlxalq biznesdə biznes-plana əsasən maliyyə-iqtisadi risklərə hansı aid deyil?

- ✓ xammalın keyfiyyətinin qeyri-stabilliyi
- vergilərin artımı
- dövriyyə vəsaitlərinin çatışmamazlığı
- alternativ məhsulun yaranması
- qeyri-sabit tələbat

331. Beynəlxalq biznesdə riskin baş vermə mənbələrinə bilavasitə hansılar aiddir ?

- ✓ təsərrüfat fəaliyyəti, sahibkarın öz fəaliyyəti və informasiya
- sazişlər
- düzgün variant yoxdur
- valyuta
- əmlak

332. Beynəlxalq biznesdə qeyri-sistematik risk nə ilə bağlıdır ?

- düzgün variant yoxdur
- əmlakın itirilməsi ilə
- ✓ biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin mürəkkəbliyi ilə
- fərd üçün birbaşa zərər ilə
- ayrı-ayrı regionlarda iqtisadi situasiya ilə

333. Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən əsas kapital dedikdə nə başa düşülür?

- ✓ uzun illər istehsalda fəaliyyət göstərən və bir neçə istehsal tskilinə xidmət edən kapitaldır
- həm qısa, həm uzunmüddətli kapitaldır
- qısamüddətli kapitaldır
- düzgün variant yoxdur
- 1 istehsal tsiklində iştirak edən, öz dəyərini istehsal edilən məhsulun üzərində keçirən kapitaldır

334. Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən müəssisədə istehsal amillərindən daha səmərəli istifadə olunmasını təmin etmək nəyin əsas məqsədidir?

- ✓ restrukturizasiya
- reinjirininq
- düzgün variant yoxdur
- injirininq
- menecment

335. Dünya bazarında qiymətlər adətən necə formalaşır?

- Transmilli korporasiyalar, partnyor tipli beynəlxalq mal razılaşmasının üzvü olan firma və ölkələr həyata keçirir?
- ✓ Bütün variantlar doğrudur.
- İstehlakçı stereotipləri nəzərə alınacaq.
- Dünya bazarında qiymət yaranması bitməməzliliklə xarakterizə edilir.
- Qiymətlərin amansız nizama salınması yoxdur

336. Dünya qiymətlərinin stimullaşdırıcı funksiyası nəyə imkan verir?
- √ dövlətlərin və şirkətlərin ixrac-idxal siyasətinin dəyişməsinə imkan verir
 - bazarın konyukturasını qiymətləndirməyə
 - düzgün variant yoxdur
 - bazarın subyektləri arasında əlaqəni həyata keçirir
 - bazarın subyektlərinin gəlirini paylaşmağa imkan verir
337. Dünya qiymətlərinin distributiv funksiyası nəyi həyata keçirməyə imkan verir?
- √ bazarın subyektlərinin gəlirini paylamağa
 - bazarın subyektləri arasında əlaqəni həyata keçirir
 - düzgün variant yoxdur
 - dövlətlərin və şirkətlərin ixrac-idxal siyasətini həyata keçirməyə
 - bazarın konyukturasını qiymətləndirməyə
338. Dünya qiymətlərinin komnukativ funksiyası nəyi həyata keçirməyə imkan verir?
- √ bazarın subyektləri arasında əlaqəni həyata keçirməyə
 - dövlətlərin idxal-ixrac siyasətini həyata keçirməyə
 - düzgün variant yoxdur
 - bazarın subyektlərinin gəlirini paylamağa
 - bazarın konyukturasını qiymətləndirməyə
339. Dünya qiymətlərinin indikativ funksiyası nəyə imkan verir?
- √ bazarın konyukturasını qiymətləndirməyə
 - bazarın subyektləri arasında əlaqəni həyata keçirməyə
 - dövlətlərin və şirkətlərin ixrac-idxal siyasətinin dəyişməsinə
 - düzgün variant yoxdur
 - bazarın subyektlərinin gəlirini paylamağa
340. Birbaşa xərclər metodu nəyi nəzərdə tutmur?
- düzgün variant yoxdur
 - √ marjinal gəlirin əldə edilmiş məbləğindən daimi xərclər çıxarılmır
 - dəyişkən xərclərə müəyyən əlavə artırılır
 - birbaşa xərclərin məbləği hesablanır
 - bütün məsrəflər birbaşa və əlavə xərclərə bölünür
341. Çoxkanallı qiymət strategiyası nədir?
- √ qiymətlərin müqaviləsini çətinləşdirmək üçün şirkət yalnız adi satışda təqdim etmədiyi malları internet vasitəsilə də satır
 - düzgün variant yoxdur
 - firma tərəfindən satılan mallara etibar atmosferinin yaradılması
 - məhşur brendlərə malik mallara daha yüksək qiymətlərin qoyulması
342. İstehlakçı və satıcılar tərəfindən istifadə olunan qiymət strategiyasına hansı aiddir?
- paket satışları
 - √ bütün cavablar doğrudur
 - qiymət diskriminasiyası
 - brendinq siyasəti
 - saxlama strategiyası
343. Bunlardan hansı xammal məhsullarının qiymətlərinin spesifikasına adi deyil?
- xammalla ticarətdə qeyri-qiymət rəqabəti hazır məmulatlara nisbətən az istifadə olunur
 - düzgün variant yoxdur
 - əsas rol tələbatın və təklifin müvafiq bazarlarda nisbəti oynayır

- √ daxili məsrəflər və qiymətlər əsas rol oynayır
 - xammal məhsullarının xarak-ları və onlara müvafiq olan qiymət nisbəti müqayisə üçün açıqdır
- 344.** Beynəlxalq biznesdə səhmdar cəmiyyətinin dividend siyasəti nədir?
- √ səhmdarların dividend alması sahəsində əmlak iddialarının ödənilməsinə rəğmən cəmiyyətin mövqeyini əks etdirən fəaliyyət proqramıdır
 - səhmdar kapitalının strukturunun dəyişdirilməsi üzrə konkret nəticənin əldə olunmasına yönəldilmiş emissiyanın məcmusu
 - düzgün variant yoxdur
 - müxtəlif məqsədlər üçün xüsusi səhmlərin alınması
 - səhmləri buraxanların və onları satanların qeydiyyat prosesidir
- 345.** Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına zamanı texniki risklərə hansı aiddir?
- düzgün variant yoxdur
 - qeyri-sabit tələbat
 - sosial infrastruktur
 - atmosferə və suya tullantılar
 - √ avadanlıqların köhnəlməsi
- 346.** Beynəlxalq biznesdə rentabellik mənfəətin əsas normalaşdırılan döviyyə necə hesablanır?
- xalis mənfəətin akitvlərə nisbətidir
 - düzgün variant yoxdur
 - √ istehsal fondlarına olan nisbəti kimi hesablanır
 - xalis mənfəətin əsas fondlara nisbəti hesablanır
 - mənfəət və daimi xərclərin satışdan alınan gəlirdə payıdır
- 347.** Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasının vəzifəsinə hansı aid deyil?
- qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması
 - müəssisənin müxtəlif bölmələrinin qarşılıqlı hərəkətinin reallaşdırılması
 - düzgün variant yoxdur
 - √ öz daxili tələbatını ödəmək və xarici agentlər qarşısında öhdəliklərini yerinə yetirmək üçün müəssisənin potensial imkanlarının aşkara çıxartmaqdır
 - müəssisənin maliyyə vəziyyətinə nəzarətin gücləndirilməsi
- 348.** Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən maliyyənin rolu adətən neçə istiqamətdən ibarətdir?
- 5
 - düzgün variant yoxdur
 - √ 2
 - 3
 - 4
- 349.** Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən Qandanı sistemi ni nə təşkil edir?
- √ pul vəsaitləri, kapital və qiymətli kağızlar
 - düzgün variant yoxdur
 - qeyri-material aktivlər
 - banklar
 - əsas fondlar
- 350.** Brendinq siyasəti dedikdə nə başa düşülür?
- √ məşhur brendlərə malik mallara daha yüksək qiymət qoyulması
 - düzgün variant yoxdur
 - məlumat məhsulları üçün yaxşı uyğun gəlir
 - alıcıya digər mallarla birlikdə tam və ya qismən komplektə mal təklif olunur
 - əlavə rahatlıqlar təklif olunur

351. Bazarın təkamülü hansı sxem üzrədir?

- dünya bazarı-beynəlxalq bazar-daxili bazar-milli bazar
- düzgün variant yoxdur
- ✓ daxili bazar-milli bazar-beynəlxalq bazar-dünya bazarı
- daxili bazar-beynəlxalq bazar-milli bazar-dünya bazarı
- beynəlxalq bazar-daxili bazar-milli bazar-dünya bazarı

352. FOB qiyməti dedikdə nə başa düşülür?

- fəsil xarakteri daşıyan kütləvi tələbat məhsulları
- qapalı iqtisadi məkanda dövriyyə edən məhsul üçün
- ✓ satıcı yalnız nəql etmə və sığortalama üzrə xərclərin bir hissəsini yəni malın gəminin portuna çatdırılması anına qədər daşıyır
- göndərənin nəql ekspeditor xərclərini malın limana qədər çatdırılması ilə məhdudlaşır
- düzgün variant yoxdur

353. Təklifin qiymətləri hansı yollarla hesablanır?

- parametrik
- normativ parametrik
- ✓ bütün variantlar doğrudur
- istehlak effektinin ekspert hesablanması
- xərclərlə

354. Faktiki sazişlərin qiymətləri dedikdə nə başa düşülür?

- ✓ tərəflərin qeyd etdiyi daxili və xarici bazarda məhsulun alqı-satqı qiymətləri
- kütləvi və oxşar malların daimi fəaliyyət göstərən topdansatış bazarının qiymətləri
- düzgün variant yoxdur
- müəyyən bir müddətə təşkil edilmiş xüsusi satış bazarlarında fəaliyyət göstərən qiymət
- fərdi və az seriyalı istehsal məhsulu üçün istehsalçılar tərəfindən tərtib olunur

355. CIF qiyməti dedikdə nə başa düşülür?

- ✓ malın daşınması, gömrük rüsumlarını ödənilməsi, malın korlanması və ya ləğv olunması xərcləri daxil olmaqla bütün xərcləri daxil edir
- göndərənin nəqliyyat- ekspeditor xərclərini malın limana qədər çatdırılması qiyməti
- xammal məhsulları üçün xas olan qiymət
- düzgün variant yoxdur
- malın nəql edilməsi üzrə bütün xərcləri daxil edir, lakin sığortalama üzrə xərcləri daxil etmir

356. Diler endirimləri kimlərə təqdim olunur?

- ✓ topdan və pərakəndə satıcılarına, agentlərə və vasitəçilərə
- hökumət
- düzgün variant yoxdur
- fəsil xarakteri daşıyan məhsul satıcılarına
- nəğd ödəmə endirimləri

357. Nağd ödəməyə və ya əvvəlcədən ödəməyə görə hansı endirim təqdim olunur?

- ✓ skonto
- düzgün variant yoxdur
- miqdar endirimləri
- diler endirimləri
- bonus

358. Kapital xarakteri istifadəsinə görə bölünür?

- Dövlət və özəl

- İntellektual və fiziki
- √ Orta müddətli və uzun müddətli
- Birbaşa investisiyalar və portfel investisiya
- Sahibkarlıq və kredit

359. Beynəlxalq ticarət budur?

- Məhdud ölkələr qrupu ilə
- İki ölkə arasında
- İnteqrasiya birləşmələri daxilində
- √ Dünyanın bütün ölkələri ilə
- Bir ölkə başqa ölkə və ya ölkələrlə

360. Hansı iki tərəf injiniring xidmətlərində iştirak edirlər?

- baş direktor və sifarişçi
- düzgün cavab yoxdur
- iqtisadçı analitik və təftiş
- √ mühəndis-məsləhətçi və sifarişçi
- iqtisadçı-məsləhətçi və hüquqşünas

361. Beynəlxalq biznesdə portfel riski nədir?

- tövsiyyə
- düzgün variant yoxdur
- √ qiymətli kağızların növləri üzrə itirilmə ehtimalıdır
- maliyyələşdirmə ilə bağlı olan yeni texnika və texnologiyanın riskidir
- material resurslarının çatışmazlığı ilə bağlı olan risk

362. Mühəndis məsləhətçi xidmətləri hansı formada təqdim olunmur?

- smeta
- √ texniki sənədləşdirmə
- düzgün variant yoxdur
- tövsiyyə
- direktiv göstərişlər

363. Açıq iqtisadiyyatın üstünlüklərinə aiddir?

- İnflyasiyanın aşağı düşməsi
- İşsizliyin artması
- Ölkədən xarici valyutanın axını , məhsul satışının azalması
- √ Beynəlxalq ixtisaslaşmanın dərinləşməsi və istehsalın kooperativləşməsi, resursların bölgüsü , dünya təcrübəsinin yayılması və daxili bazarlarda rəqabətin artması
- Milli valyutanın kursunun yüksəlməsi, inflyasiyanın aşağı düşməsi

364. Dünya ticarətində lider mövqe tuturlar?

- Sosialist ölkələri
- Keçid iqtisadiyyatlı ölkələr
- Yeni sənaye ölkələri
- İnkişafda olan ölkələr
- √ Sənayecə inkişaf etmiş ölkələr

365. Müddətli kapital investisiyaları üzrə bölünür?

- Sahibkarlıq və kredit
- Orta müddətli və uzun müddətli;
- Birbaşa və portfel investisiya;
- √ Dövlət və özəl;

- Əqli və fiziki;

366. Kapital xarakteri bölünür?

- Orta və uzunmüddətli;
- ✓ Birbaşa investisiyalar və portfel investisiya;
- Əqli və fiziki;
- Sahibkarlıq və kredit;
- Dövlət və özəl;

367. Birbaşa investisiya hissəsinə daxildir?

- Borc, qiymətli kağızlarına investisiya;
- Ödənişlər balans kreditlər;
- ✓ Kapitalın xarici investisiyaları;
- Yardım mənbəyi kimi, yenidən investisiya mənfəətindən istifadə;
- Səhmlərin alınması;

368. Portfolio investisiyaların təmsil şəklində edilir?

- ✓ Texnologiyası;
- Tikinti müəssisələri
- İxtisaslı kadrlar;
- Pul şəklində kapital;
- Bazarları;

369. Xarici ticarətdə ticarət siyasətinin dövlət tənzimlənməsi koordinasiya və çoxtərəfli sazişlər tənzimlənməsinin istənilən növü üçün?

- ✓ Birtərəfli
- Tək tərəfli
- Vahid
- Çoxtərəfli
- İkitərəfli

370. İstehlakın nəticəsi daxili bazarda qiymət məhsulunun azadılması necə adlanır?

- İstehlak təsiri
- Miqyaslı təsiri
- ✓ Gəlir təsiri
- Yenidən bölüşdürülməsi təsiri
- Müdafiə təsiri

371. Azərbaycan ticarət baxımından pisləşib, o deməkdir ki.?

- İdxal –ixrac mallarının dünya qiymətlərinin artımı
- İxrac edilən malların dünya qiymətlərinin artması idxal malların dünya qiymət səviyyəsini artırır
- ✓ İxrac üçün dünya qiymətlərinin azaldılması
- İxrac dünya qiymətinin artması və malların idxalı
- İxrac mallarının dünya qiymətlərinin artması artıqidxal olunan malların dünya qiymət

372. Maliyyə metodlarına xarici ticarətin tənzimlənməsi daxildir?

- Qrant, kredit, dempinq
- Dövlət satınalmaları
- ✓ Gömrük rüsumları və kvotalar
- Vergilər və rüsumlar, texniki maneələr
- Kvota, lisenziyalaşdırma, "kөнüllü" yeganə məhdudiyət

373. Xarici ticarətin tənzimlənməsinin qeyri-iqtisadi üsulları mövcuddur?

- √ Kvota, lisenziyalaşdırma, "könüllü" öz limitləri
- Vergilər və ödənişlər
- Dövlət satınalmaları
- Müqavilə və sazişlər
- Qrantlar, kreditlər, dempinq

374. Portfel investisiyalarının nə anlamı var?

- √ Xarici ölkə iqtisadiyyatına investisiya
- Hüququ olmadan xarici şirkətlərin qiymətli kağızların alınması, onların fəaliyyətinə nəzarət etmək
- Xaricdə birgə müəssisələrin yaradılması
- Xaricdə şəxsi istehsalın yaradılması
- Xarici şirkətlərin qiymətli kağızlarının alınması hüququ, onların fəaliyyətinə nəzarət etmək

375. Kapital ixracının bağlanma mahiyyəti ?

- √ Onun həyata keçirilməsi üçün ixrac dəyəri və mənfəət mənimsəmə
- Siyasi səbəblərdən dəyəri əvvəlcədən
- Dəyəri əvvəlcədən istehsal xərclərini bərpa etmək
- İcarə üçün dəyəri əvvəlcədən
- İxrac dəyəri üçün istehsalın yeni dəyəri və gəliri

376. Kapital sərəvətlərinin mənbəsi bölünür?

- Sahibkarlıq və kredit
- İntellektual və fiziki
- Düz və portfel investisiya
- √ Rəsmi (dövlət) və fərdi
- Orta və uzun müddətli

377. İxrac olunan əmtəələrə hansılar aiddir?

- Hal-hazırda ixrac olunur və ya daxili bazarda reallaşdırılan amma xaricədə satıla bilən məhsullar
- Daxili bazar üçün istehsal olunan və istehlak olunan mallar
- Ölkələr arasında yüksək nəqliyyat xərclərini keçə bilməyən əmtəələr
- Ölkələr arasında gömrük sədlərini keçə bilməyən mallar
- √ Hal-hazırda idxal və ya daxili bazarda təklif olunan ,amma xarici mallarla əvəz olunan mallar

378. Mühəndis məsləhətçi xidmətləri hansı formada təqdim olunur?

- bütün cavablar doğrudur
- araşdırmaların nəticələri
- tövsiyyə
- smeta
- √ texniki sənədləşdirmə

379. Satıla bilən əmtəələrə aiddir?

- Nəqliyyat, saxlama, əlaqə və maliyyə vasitəçiliyi
- komunal, sosial və şəxsi xidmətlər
- √ Müxtəlif ölkələr arasında hərəkət edən mallar
- Eyni ölkədə istehsal və istehlak olunan mallar
- Ölkələr arasında yerini dəyişməyən mallar

380. Satıla bilməyən mallara aiddir?

- Komunal, sosial və şəxsi xidmətlər
- Daxili tələbat balansının saxlanılmasında çox vacibdir, onların olmaması ciddi iqtisadi disbalansa gətirən mallar
- Bütün cavablar düzdür
- Qiyməti milli bazarın balansının və təklifə görə müəyyən olunan mallar

√ Daxili bazar üçün istehsal olunan və istehlak olunan mallar

381. İnkişaf etmiş ölkələrin dünya ticarətində payı?

- 6-8%
- 60-65%
- √ 70-75%
- 20-24%
- 50-70%

382. Bunlardan hansının iqtisadi inkişafı ölkənin ticarət şərtlərinin pisləşməsinə gətirib çıxarır?

- √ İdxal əvəzləyicisi
- Bütün cavablar doğrudur
- İqtisadi inkişafın bütün tipləri
- Müflisləşmə
- İxrac genişlənməsi

383. Xarici ticarət siyasətinin tiplərinə aiddir?

- Sərbəst ticarət
- Bütün cavablar doğrudur
- Dempinq
- İxrac istiqaməti
- √ İdxal əvəzləyici

384. Xarici investisiyalı şirkətlər formasında var?

- Məhdud məsuliyyətli cəmiyyət;
- Unitar müəssisə;
- Əlaqələndirmək
- √ Docherinoy şirkəti .bağlı, səhmdar və transmilli şirkətlərin;
- Kollektiv təsərrüfatlar;

385. Dövlət vasitəsilə birbaşa investisiyaya yardım edirlər?

- İkiqat vergitutmanın qarşısını almaq;
- Milli müalicə edilməsi;
- √ Zəmanət üçün, mübahisələrin həlli sığorta, xarici investisiyailə diplomatik və inzibati kanallar;
- Gömrük rüsumları, vergilər və ödənişlər azad;
- Aşağı faiz dərəcələri subsidiya;

386. Beynəlxalq investisiya əsas ümumi qaydaları daxildir?

- Daxili və xarici investorlar üçün qeyri-bərabər faydaları yaradılması;
- MFN qaldırılması investisiya məhdudlaşdırmaq;
- √ Giriş hüququ, ədalətli və ayrı-seçkilik şəraiti, müqavilənin ləğv mübahisələrin həlli;
- Ayrı-seçkilik müalicə tətbiqi;
- Ölkənin çoxmillətli filialı milliləşdirilməsi qanunu pozan və investor kompensasiya olmadan;

387. Aşağıdakı yazılan hansı ölkənin iqtisadi vəziyyəti beynəlxalq ticarətin tənzimlənməsinin dövlət mexanizmlərinin təsiri ilə təsvir edilə bilər?

- √ İstehlakçı artıq və prodüser artıq
- Qorunması və istehlak təsiri
- Əməliyyat görün və satılan malların
- Ticarət yaradılması və ticarət təxribat təsiri
- Bölüşdürülməsi miqyası və təsiri

- 388.** Razılığa gələn tərəflərin bir-birinə bütün hüquqları təmin edildiyinə görə müavinət və güzəştlər hər hansı üçüncü ölkədə istifadə edəcək?
- √ Milli müalicə
 - Ən əlverişli
 - Güzəştli
 - Gömrük
 - Birjası
- 389.** İnvestisiya məqsədləri üçün kapital bölünür?
- √ Orta müddətli və uzun müddətli
 - İntellektual və fiziki
 - Sahibkarlıq və kredit
 - Dövlət və özəl
 - Birbaşa investisiyalar və portfel investisiya
- 390.** Beynəlxalq ticarət sənayesinin əsas fərqləndirici xüsusiyyətlər nədir?
- √ Ticarət sahələri və istehsal faktorları eyni maddə altında olması;
 - Ticarət sahələrində istehsalat və amillər qeyri-bircins dəstək olmuşdur
 - Ticarət əmək cross- sənaye hərəkəti ilə bağlı əhəmiyyətli sosial nəticələrə gətirib çıxarır ;
 - Ticarət nəzəriyyəsi istehsal amillərinin əlaqədar izah edir;
 - Ticarət əsasən istehsal müxtəlif amillərin təmin edən əsas sektorlar arasında olması;
- 391.** Müəssisədə əsas fondların tərkibində köhnəlmiş maşın və avadanlıqların çox olması istehsalın səmərəliliyinə necə təsir göstərir?
- √ Mənfi təsir
 - İnkişaf etmək üçün əsas rol oynayır
 - Heç bir dəyişiklik baş vermir
 - İstehsalın səmərəliliyini sürətləndirir
 - Müsbət
- 392.** Hansı proses üçün müəssisənin idarə edilməsinin yeni təşkilati formasının seçilməsi, investisiya qoyuluşlarının tərkibi və strukturuna əsaslı şəkildə yenidən baxılması əsas ola bilər?
- √ Restrukturizasiya
 - Reinjirinq
 - Reinjirinq və İnjirinq
 - Marketing
 - İnjirinq
- 393.** Reinjirinq nəzəriyyəsinin təməlləri hansı alimlərdi?
- √ M. Hammer və C. Çampi
 - K. Marks və J. B. Sey
 - H. Ford və Y. Şumpeter
 - heç biri
 - A. Smit və D. Rikardo
- 394.** Reinjirinq nədir?
- √ istehsal effektivliyinin artması üçün edilən müəssisə dəyişikliklərinin həyata keçirilməsini nəzərdə tutan geniş yanaşma
 - bank və ya faktor-şirkətin orta q komissiya fəaliyyəti
 - kapitalın tikinti-konstruktor işlərinə yatırımı
 - heç biri
 - müxtəlif avadanlıq növlərinin əldə edilməsi maliyyələşdirilməsinin spesifik forması
- 395.** Qeyri maddi aktivlərə investisiya nədir?

- ✓ patent, lisenziya, əmtəə nişanlarının əldə edilməsi
- kapital təmirə çəkilən xərclər
- vəsaitlərin qiymətli kağızlara yatırılması
- heç biri
- maddi dövrüyyə vəsaitləri ehtiyatlarının əldə edilməsinə çəkilən xərc

396. əlverişli investisiya iqlimin formalaşmasına hansı amillər təsir göstərir?

- güzəştli vergi rejimi
- informasiya texnologiyaları ilə təminatlıq dərəcəsi
- konsultasiya mərkəzləri
- ✓ hamısı
- yaradıcılıq azadlığı

397. Bunlardan hansı beynəlxalq kapital hərəkətinin neoklassik nəzəriyyəsinin nümayəndəsi deyil?

- ✓ D. Rikardo
- B. Olin
- R. Nurkse
- K. İversen
- E. Hekşer

398. Kapitalın beynəlxalq hərəkətinin neoklassik nəzəriyyəsi neçənci əsrdə yaranmışdır?

- ✓ XX
- XXI
- XV
- X
- XIX

399. Beynəlxalq kapital hərəkəti anlayışını iqtisadçılar necə təyin etmişlər?

- ✓ İstehsal amillərindən birinin müxtəlif ölkələrdə konsentrasiyasına əsaslanan onun hərəkəti, həmin ölkələrin müxtəlif məhsul və xidmətlərin digər ölkələrdən daha effektiv istehsalının xəbərçisi
- daxili bazarın xarici investisiyalar axınından qorunmasına yönəlmiş ölkə siyasəti
- ölkəyə bütün istehsal amillərinin axını
- heç biri
- mənfəət əldə etmək məqsədli bütün istehsal amillərinin hərəkəti

400. Sahibkar və ssuda kapitalı hansı kapital yatırımı qrupuna aiddir?

- ✓ istifadə xarakterinə görə
- məqsədlərinə görə
- müddətinə görə
- hamısı
- formalarına görə

401. Birbaşa və portfel investisiyalar hansı kapital yatırımı qrupuna aiddir?

- ✓ məqsədlərinə görə
- məqsədlərinə görə
- müddətinə görə
- heç biri
- formalarına görə

402. Beynəlxalq kapital yatırımları hansı əlamətə görə təsnif edilir?

- mənşəcə
- məqsədlərinə görə
- müddətinə görə

- √ hamısı
• formalarına görə
- 403.** Beynəlxalq ticarətin dövlət tənzimlənməsinin hansı növü, onun alətləri ticarət tərəfdaşları olan ölkələr arasında razılaşdırılır?
- Bitərəfli;
 - Çoxtərəfli;
 - Mürəkkəb;
 - Bitərəfli- Mürəkkəb
 - √ İkitərəfli;
- 404.** Daxili iqtisadi siyasətinin üsullarla həyata keçirilməsində proteksionizm necə adlanır?
- √ Selektiv;
 - Kollektiv;
 - Gizli;
 - Seçici-gizli
 - Sənaye;
- 405.** Ayrı-ayrı ölkələrdə və fərdi məhsulları qorunmasında proteksionizm necə adlanır?
- √ Seçici
 - Kollektiv;
 - Gizli;
 - Kollektiv-gizli;
 - Sənaye;
- 406.** Qeyri ölkənin inteqrasiya birlikləri keçirilən proteksionizmi hansı ki, onlarla üzvü olmayan ölkələrin inteqrasiya assosiasiyaları həyatı necə adlanır?
- √ Selektiv;
 - Kollektiv;
 - Gizli;
 - Seçici-gizli;
 - Sənaye;
- 407.** Ticarət siyasətinin məqsədləri nədir ?
- √ Tam məşğulluq səviyyəsi ;
 - dövlət büdcəsinin təchizat gəliri;
 - Ölkənin iqtisadi təhlükəsizlik təmini;
 - Daxili bazar, onun balans və davamlı saxlamaq həcmi və xarici ticarətin əsas istiqamətlərinin nəzarəti ;
 - Aşağı inflyasiya saxlanması və ÜDM yüksəlməsi?
- 408.** Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı istehsal nəzarət, məhsulun çeşid və keyfiyyətinin yoxlanılması hansı rəhbərlər tərəfindən icra edilir?
- maliyyə müdiri
 - kadrlar şöbəsinin müdiri
 - √ texniki direktor
 - prezident
 - marketinq müdiri
- 409.** Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı orta səviyyənin rəhbərlərinin əsas öhdəlikləri nədir?
- yuxarı səviyyənin rəhbərlərinin işinin koordinasiya edilməsi
 - düzgün variant yoxdur
 - maliyyə vəsaitlərini idarə etmək
 - √ yuxarı səviyyənin rəhbərliyi tərəfindən işlənilib hazırlanmış plan və siyasətin reallaşdırılması və aşağı səviyyənin rəhbərlərinin işinin koordinasiya edilməsi

- aşağı səviyyənin rəhbərlərinin planlarını reallaşdırmaq
- 410.** Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı verilənlərin aqreqatlaşdırılması dedikdə nə başa düşülür?
- verilənlərin daxili ziddiyyətliyi
 - altsistemlərin avtonom rejimində işlənməsi mümkünlüyü
 - düzgün variant yoxdur
 - verilənlərin təhlili, itkilərin qiymətləndirilməsi
- ✓ müxtəlif detallaşdırma səviyyəsində verilənlərin qarşılıqlı əlaqə sisteminin qurulması mexanizmlərindən istifadə edilməsi
- 411.** Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı informasiyanın daxili mənbələrinə hansı aiddir?
- elektron və kağız daşıyıcıları formasında olan materiallar
- ✓ əməliyyat işləri üçün nəzərdə tutulmuş tranzasion sistemlər, həmçinin müştərilərlə filial və nümayəndələrin müştərək əməliyyatları
- firmaxarici əməliyyatların yerinə yetirilməsi üçün məlumatlar
 - düzgün variant yoxdur
 - diskə yazılmış məlumatlar
- 412.** Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilatın qeyri-formal quruluşu dedikdə nə başa düşülür?
- insanlararası münasibətlər
 - yazılmamış etik qaydalar
 - normalar
- ✓ bütün variantlar doğrudur
- ən-ənələr
- 413.** Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq idarəetmədə sistemli yanaşmanın əsasını hansı sistem təşkil edir?
- ✓ informasiya sistemi
- maliyyə sistemi
 - marketinq sistemi
 - düzgün variant yoxdur
- 414.** Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq əməliyyatların tədqiqi metodlarından fərqli olaraq sistemli təhlil nə üçün istifadə edilir?
- ✓ daha geniş, mürəkkəb məsələlərin həlli üçün
- mürəkkəb olmayan məsələlərin həlli üçün
 - düzgün variant yoxdur
 - cüzi məsələlərin həlli üçün
 - geniş olmayan məsələlər üçün
- 415.** Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı təhlil prosesinin mərhələsinə aiddir?
- alternativ variantın qiymətləndirilməsi
 - tədqiqat-məlumatların toplanması
 - alternativ variantların hazırlanması
- ✓ bütün variantlar doğrudur
- problemlərin formalaşması
- 416.** Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən əməliyyat prinsipləri dedikdə nə başa düşülür?
- ✓ informasiya-hesablama nöqtəyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prinsiplər
- işin konseptual tərəfinə aid edilən ümumi prinsiplər
 - layihələrin iqtisadi və maliyyə cəlbediciliyi ilə birbaşa bağlı olan prinsiplər
 - düzgün variant yoxdur
 - layihə ilə, onun spesifik xüsusiyyəti ilə layihələrin iqtisadi cəlbediciliyi
- 417.** Biznesin restrukturizasiyaı həyata keçirilməzdən əvvəl hansı təhlil aparılmalıdır?

- √ Operativ və strateji təhlil
- Operativ təhlil
- Təşkilati qərarların hazırlanması və qəbulu üsulları təhlil edilir
- Düzgün variant yoxdur

418. Restrukturizasiya nə zaman müsbət nəticə verir?

- √ Kapitalın artımı təmin ediləndə
- Kapitalın dəyişməməsi zamanı
- Heçbir variant düzgün deyil
- Kapitalın stabilliyi təmin ediləndə
- Kapitalın azalması zamanı

419. Hansı proqrama görə restrukturizasiya prosesi iki mərhələyə bölünür?

- √ Roland Berqer və Partner
- TASİS
- Heç bir cavab düzgün deyil
- Nabucco
- TİSSA

420. Müəssisənin məqsədləri və onun həyata keçirilməsi yolları necdə adlanır?

- √ Strategiya
- Planlaşdırma
- Analtik
- Proqnozlaşdırma
- Taktika

421. Hansı şəraitdə müəssisə öz fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün dəyişikliklər həyata keçirir?

- Bazar şəraitində
- Oligopoloya şəraitində
- İnzibati administrativ iqtisadiyyat şəraitində
- √ Rəqabətli bazar şəraitində
- Monopoliya şəraitində

422. əgər kreditor borclarının məbləği artırsa və müəssisənin maliyyə vəziyyəti pisləşirsə, onda müəssisənin investisiya cəlb etmək imkanları necə dəyişir?

- √ Xeyli məhdudlaşır
- inkişaf edir
- Düzgün variant yoxdur
- Sürətlənir
- Dəyişilməz qalır

423. İstehsal prosesinin çevikliyi dedikdə nə başa düşülür?

- Yeni məhsul növlərinin istehsalının azalması
- √ Yeni məhsul növlərinin istehsalı, yaxud mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin yenidən qurulması
- Köhnə məhsul növlərinin istehsalı
- Texnoloji prosesin ləngiməsi
- Düzgün cavab yoxdur

424. Məhsul istehsalının effektivliyi hansı göstəricilər vasitəsi ilə ifadə olunur?

- √ Rentabellik və mənfəət
- Yalnız rentabellik
- Qiymət

- Düzgün cavab yoxdur
- Yalnız mənfəət

425. Daimi xərclərə hansı xərclər aid edilir?

- ✓ əsas fondların amortizasiyası, xidmət və reklam xərcləri məhsulunun həcmindən asılı olmayaraq dəyişilməz qalır
- bütün variantlar düzgündür
- material xərclərindən asılı olan xərclər
- işçilərin əmək haqqından asılı olan xərclər
- xidmət və reklam xərcləri məhsulunun həcmindən asılı olaraq dəyişən xərclər

426. Dəyişən xərclər hansı xərclər hesab edilir?

- Bütün cavablar düzdür
- Düzgün cavab yoxdur
- ✓ Material xərcləri, işçilərin əmək haqqı və digər məhsulun həcmindən asılı olaraq dəyişən xərclər
- Əsas fondların amortizasiyasından asılı olan xərclər
- Məhsulun xərcindən asılı olmayaraq dəyişməz qalan

427. İstehsal gücləri nəyi əks etdirir?

- ✓ Müəssisənin məhsul buraxılışı üzrə potensial imkanlarını
- Düzgün cavab yoxdur
- Müəssisənin reklam üzrə potensial imkanları
- Müəssisənin kredit üzrə potensial imkanları
- Müəssisənin əmək imkanlarının potensial imkanları

428. Müəssisənin ölçüsünə görə hansı növləri var?

- ✓ Kiçik, orta, iri
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Regional, qlobal
- Lokal, qlobal

429. Müəssisənin mülkiyyət formalarına görə hansı formaları var?

- Yalnız dövlət və bələdiyyə
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Regional, lokal
- ✓ Xüsusi, dövlət və bələdiyyə, qarışıq

430. İstehsal tsiklinin uzunluğu düsturunda S nəyi göstərir?

- ✓ Sutkada iş növlərinin sayını
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- iş günlərinin uzunluğunu
- Partiyadakı detalların keyfiyyətini

431. İstehsal tsiklinin uzunluğu düsturunda ts- nəyi göstərir?

- ✓ Təbii proseslərin davamiyyət prosesidir
- Təbii proseslərin keyfiyyət prosesidir
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Təbii proseslərin kəmmiyyət prosesidir

432. İstehsal tsiklinin uzunluğu düsturunda tk- nəyi göstərir?

- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- ✓ Əməliyyat üzrə tam vaxt norması
- Partiyadakı detalların sayını
- iş günlərinin uzunluğunu

433. İTHVS-nin əsasını nə təşkil edir?

- İTH dövrünün sistem-struktur təhlili
- ✓ Bütün variantlar düzdür
- Standart elementlərindən anadanlıqların aqreqatlaşdırılması
- Texnoloji avadanklıq və alətlərin standartlaşdırılması
- Məhsulların istehsalı və nəzarət üzrə texnoloji proseslərin tipləşdirilməsi və standartlaşdırılması

434. Ms orta illik gücü düsturunda nədir?

- ✓ Orta illik sıradan çıxan günləri
- Düzgün cavab yoxdur
- Giriş gücləri
- Fəaliyyət müddəti
- Orta illik daxil olan gücləri

435. Marketing nədir?

- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- ✓ Müəssisənin istehsal və satış fəaliyyətinin elə idarə etmə sistemidir ki, bu zaman yalnız bazarın təhlil əsasında istehsal edilmiş məhsulun satışı maksimum mənfəət götürülməsi problemi həll olunur.
- Müəssisənin istehlak və satış fəaliyyətinin elə idarə etmə sistemidir ki, bu zaman yalnız bazarın təhlil əsasında istehsal edilmiş məhsulun satışı maksimum mənfəət götürülməsi problemi həll olunur.
- Müəssisənin istehsal və satış fəaliyyətinin elə idarə etmə sistemidir ki, bu zaman yalnız bazarın təhlil əsasında istehsal edilmiş məhsulun satışı minimum mənfəət götürülməsi problemi həll olunur.

436. Marketingin xarici amillərinə hansılar aid deyil?

- İnformasiya vasitələrinin təsiri, iqtisadiyyatın vəziyyəti
- ✓ daxili idarə etmə
- İstehlakçının davranışı
- Hökumətin və yerli hakimiyyətin hərəkəti
- əmtəənin hazırlanma texnologiyasında nailiyyət və dəyişikliklər

437. Beynəlxalq biznesdə təşkilati plana əsasən maliyyə modeli nəyi ifadə edir?

- SWOT-təhlili
- müəssisənin taktika və strategiyasını
- ✓ müəssisənin əsas büdcə sistemini
- düzgün variant yoxdur
- müəssisənin işçi qüvvəsini

438. Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən böyük layihələr zamanı bəzi tapşırıqlara (məs. detallaşdırılmış injiniring) əsasən necə həyata keçirilir?

- ✓ subkontraktla
- dəyirmi masa əsasında
- düzgün variant yoxdur
- kontraktsiz
- monitorinqlə

439. Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı menecer nəyi müəyyən edir?

- makroiqtisadi göstəriciləri
- fond birjalarında ümumi vəziyyəti
- ✓ müxtəlif fəaliyyət növləri ilə məşğul olan işçilərin hansı məqsədlərə nail olmalarını müəyyən edir.
- iqtisadi stabilliyi
- düzgün variant yoxdur

440. Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı texniki direktor nə üzrə məsuliyyət daşıyır?

- ✓ məhsul və xidmətlərin istehsal prosesi üzrə
- düzgün variant yoxdur
- əmtəə və xidmətlərin satışı üzrə
- kapital qoyuluşu üzrə
- aktivlərin mövcud olması üzrə

441. Beynəlxalq biznesdə qəza riski nəyə gətirib çıxarır ?

- ✓ sahibkarlıq firmasının iflasına, yəni sahibkar tərəfindən bütün əmlakın itirilməsinə gətirib çıxarır
- investisiyaların azalmasına
- düzgün variant yoxdur
- sahibkarın əmlakının bir hissəsinin itirilməsinə
- firmanın mənfəətinin çoxalmasına

442. Beynəlxalq biznesdə investisiya riski nədir ?

- ✓ pul vəsaitlərinin investisiyalaşdırılması zamanı ortaya çıxan bütün mümkün risklər
- düzgün variant yoxdur
- əmtəə və xidmətlərin reallaşdırılması zamanı
- avadanlıqlar sıradan çıxan zaman
- istehsal zamanı ortaya çıxan bütün mümkün risklər

443. Beynəlxalq biznesdə xarici risklərə hansılar aiddir .?

- siyasi situasiyalar, iqtisadi və maliyyə böhranı, inflyasiya və s.
- ✓ bütün variantlar doğrudur
- maliyyə böhranı
- inflyasiya
- iqtisadi situasiyalar

444. Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı planlaşdırma prosesi özünə nəyi aid edir?

- necə etmək haqqında qərar qəbulunu
- nə etmək etmək haqqında qərar qəbulunu
- ✓ bütün variantlar doğrudur
- kimin edəcəyini müəyyən etmək haqqında qərar qəbulunu
- nə vaxt etmək haqqında qərar qəbulunu

445. Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı istehsal resurslarına aiddir?

- maddi resurslar
- ✓ bütün variantlar düzdür
- təbii resurslar
- əmək resursları
- maliyyə resursları

446. Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq rasionel (səmərəli) qərar dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- heç bir təhlilə əsaslanmamış seçim
- ✓ obyektiv təhlilə əsaslanmış seçim
- subyektiv təhlilə əsaslanmış seçim

- yalnız intuisiyaya əsaslanmış seçim
- 447.** Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq idarəetmənin qərarlarının qəbulu hansı mərhələlər üzrə aparılır?
- hər variantla bağlı itkilərin qiymətləndirilməsi
 - reallaşdırılan qərarların faktiki nəticələrinin qiymətləndirilməsi
 - ✓ bütün variantlar düzdür
 - variantların təhlili
 - hər variantla bağlı nailiyyətlərin qiymətləndirilməsi
- 448.** Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi prinsiplərinə hansı aiddir?
- metodoloji prinsiplər
 - ✓ bütün variantlar doğrudur
 - əməliyyat prinsipləri
 - metodiki prinsiplər
- 449.** Beynəlxalq biznesdə biznes-plana əsasən müəssisənin öz vəsaitləri hansılardır?
- amortizasiya ayırmaları
 - ✓ bütün variantlar doğrudur
 - çıxdığı olmuş əmlakın reallaşdırılmasında əldə olunan vəsait
 - bölüşdürülməmiş gəlir
 - daxili aktivlərin səfərbərliyi
- 450.** Biznes layihələrinin məqsədlərini nəzərə alaraq real investisiyaları hansı qruplara aid etmək olar?
- dövriyyə vəsaitlərinin artırılmasına investisiyalar
 - ✓ bütün variantlar doğrudur
 - əsas kapitala investisiya qoyuluşu
 - əsaslı təmir xərcləri
 - qeyri-maddi aktivlər
- 451.** Beynəlxalq biznesdə xarici investisiyalar dedikdə nə başa düşülür?
- düzgün variant yoxdur
 - ✓ ölkənin investisiya obyektlərinə rezidentlər olmayanların kapital qoyuluşudur
 - yalnız qısamüddətli kapital qoyuluşudur
 - maşın və avadanlıqların alınması
 - ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu
- 452.** Beynəlxalq biznesdə milli investisiyalar dedikdə nə başa düşülür?
- ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu ilə xarakterizə olur
 - investorun başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
 - bir ilə qədər dövrə kapital qoyuluşudur
 - ölkənin investisiya obyektlərinə rezident olmayanların kapital qoyuluşu
 - ✓ düzgün variant yoxdur
- 453.** Beynəlxalq biznesdə dövlət investisiyaları nədir?
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu
 - ✓ dövlət müəssisələrinə kapital qoyuluşudur, həmçinin dövlətin və qeyri-büdcə fondların vəsaitləridir
 - düzgün variant yoxdur
 - ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
 - investorun başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- 454.** Fransanın rəhbərliyi altında yaranmış və özünə Belçika Hollandiya və İsveçrəni daxil edən blok necə adlanırdı?

- Sterling bloku
- Düzgün variant yoxdur
- ✓ Qızıl bloku
- Gümüş bloku
- Avro bloku

455. əmtəə dedikdə nə başa düşülür?

- Mübadilə üçün istehsal edilmiş predmet
- ✓ Bütün variantlar doğrudur
- İstehsal olunduğu ölkədə istehlak edilən və ölkələr arasında hərəkət edən insan əməyi predmetidir
- Görünən və hiss edilən insan əməyi predmetidir
- Hər hansı bir ictimai ehtiyacı ödəmək üçün nəzərdə tutulmuş predmet

456. Beynəlxalq biznesin xarici mühitinin amilləri sırasına aid olmayan hansıdır?

- ✓ Rəhbərlərin işçilərə münasibəti
- Elmi-texniki tərəqqi
- sosial-mədəni amillər
- İqtisadi vəziyyət
- Siyasi dəyişikliklər

457. Beynəlxalq biznesin xarici mühit amilləri dedikdə nə başa düşülür?

- Elmi-texniki tərəqqi
- ✓ Bütün variantlar doğrudur
- İqtisadi vəziyyət
- Siyasi dəyişikliklər
- Sosial-mədəni amillər

458. Dünya bazarının hansı formaları mövcuddur?

- Beynəlxalq maliyyə-kredit bazarı
- ✓ Bütün variantlar doğrudur
- Beynəlxalq əmtəə və xidmətlər bazarı
- Beynəlxalq kapital bazarı
- Beynəlxalq işçi qüvvəsi bazarı

459. Keçid dövründə bazar iqtisadiyyatının qarşısında duran vəzifələr?

- Bazar infrastrukturunun formalaşması
- Qiymətin sərbəstləşdirilməsi
- Özəlləşdirmə
- ✓ Bütün variantlar doğrudur
- Dövlətsizləşdirmə

460. İnzibati amirlik iqtisadiyyatı dedikdə hansı iqtisadiyyat başa düşülür?

- ✓ Bütün resurslara ictimai mülkiyyətin hakim olması ilə xarakterizə olunan iqtisadiyyat
- Çoxlu ailə və muəssisələrin fəaliyyət göstərdiyi iqtisadi sistem
- Düzgün variant yoxdur
- Ənənəvi geri qalmış texnika və əl əməyinə əsaslanan iqtisadiyyat
- 2 iqtisadi sistemin ünsürlərini özündə birləşdirən və 1 iqtisadi sistemdən digərinə keçid funksiyasını yerinə yetirən spesifik iqtisadi sistem

461. İkinci dünya ölkələri dedikdə hansılar başa düşülür?

- ✓ MDB-nin Avropa ölkələri, Baltik ölkələr, Şərqi Avropa ölkələri
- Asiya, Afrika və Latin Amerikasına ölkələri

- Düzgün variant yoxdur
- İnkişaf etmiş ölkələr
- Bütün ölkələr

462. Üçüncü dünya ölkələri dedikdə nə başa düşülür?

- √ Asiya,Afrika,Latın Amerikasının inkişaf etməkdə olan ölkələri daxildir
- Düzgün variant yoxdur
- Muasir texniki yuksəlişə nail olmuş ölkələr
- Şərqi Avropa,Rusiya,Baltik ölkələri
- Elmi-texniki cəhətdən ən inkişaf etmiş ölkələrdir

463. "Üzən" valyuta məzənnəsi anlayışını elmə kim gətirmişdir?

- √ C.Keyns
- D.Rikardo
- A.Smit
- D.Yum
- K.Marks

464. Beynəlxalq biznesdə daimi risklər nədir ?

- √ verilmiş coğrafi rayonda və ya müəyyən iqtisadiyyat sferasında biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər
- ayrı-ayrı regionlarda baş verən risklər
- düzgün variant yoxdur
- zəif risklər
- mənfəət və ya zərər əldə etmə variantını ifadə edən risklər

465. Beynəlxalq biznesdə spekulyativ riski nə ifadə edir ?

- fərd üçün birbaşa risklər
- zəif risklər
- düzgün variant yoxdur
- verilmiş coğrafi regionda biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşdığı risklər
- √ mənfəət və ya zərər əldə etmə variantını (misal üçün qiymətli kağızların əldə edilməsindən) ifadə edir

466. Beynəlxalq biznesdə sahibkar üçün situasiyanın qeyri-müəyyənliyi nə ilə izah olunur ?

- √ çoxsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olmayan kontagentlərdən və şəxslərdən asılıdır
- çoxsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olan kontagentlərdən asılıdır
- azsaylı dəyişənlərdən və şəxslərdən asılıdır
- azsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olmayan kontragentlərdən asılıdır
- düzgün variant yoxdur

467. Beynəlxalq ticarətdə ümumi tarazlıq modeli hansıdır?

- √ Ölkədaxili əmtənin tələb və təklifini ölkəxarici əmtənin tələb və təklifi ilə birləşdirilməsi
- Beynəlxalq ticarətin eynitipli əmtəələrlə ,sahəarası ticarətdə müqayisəli üstünlükləri nəzəriyyəsinə doldurulması
- müqayisəli üstünlüklər nəzəriyyəsinə inkar etməsi
- Beynəlxalq ticarəti tələb tərəfdən deyil təklif tərəfdən ifadə olunması
- Beynəlxalq ticarətin təklif tərəfdən deyil,tələbat tərəfdən izah olunması

468. Alternativ beynəlxalq ticarət nəzəriyyələrində hansı azalan geri qaytarma qanununa əsaslanır?

- Spesifik istehsal amillərinin nəzəriyyəsi
- √ Miqyas səmərəsinin nəzəriyyəsi
- Texnoloji qeyri-bərabərlik
- İstehsal amillərinin reversi

- Məhsulun həyat tsiklinin nəəriyyəsi

469. Klassiklərdən hansı alternativ qiymət anlamını istifadə edib?

- √ D.Rekardo;
- P. Buagilber;
- C. S. Mill;
- A. Smit;
- D. Petti;

470. Bu klassiklərdən hansı müqaisəli üstünlüklərin nəəriyyəsini kəşv edib?

- √ D.Rekardo;
- P. Buagilber;
- C. S. Mill;
- A. Smit;
- D. Petti;

471. Bankımızda qəbul olunan valyuta riski bankın məcmu kapitalının neçə faizindən çox olmamalıdır?

- 7
- Düzgün variant yoxdur
- √ 2
- 3
- 5

472. Bunlardan hansılar maliyyə risklərinə aiddir?

- Nəqliyyat riskləri
- Ekoloji risklər
- √ İnflyasiya riskləri
- Təbii risklər
- Kommersiya riskləri

473. Fransanın rəhbərliyi altında yaranmış və öztünə Belçika Hollandiya və İsveçrəni daxil edən blok necə adlanırdı?

- Avro bloku
- Sterlinq bloku
- √ Qızıl bloku
- Düzgün variant yoxdur
- Gümüş bloku

474. Risk nədir?

- √ Zərərin,ziyanın baş verməsi ehtimalı deməkdir
- Düzgün variant yoxdur
- Sabit inkişaf
- Firma tərəfindən müəyyən edilmiş strategiya
- Müsbət nəticələrə gətirəcək fəaliyyət

475. Valyuta sözü italyan dilindən tərcümədən nə ifadə edir?

- Qiymət,dəyər
- √ İnam
- Düzgün variant yoxdur
- Mənfəət
- Maliyyə

476. Bunlardan hansı bazar risklərinə aid deyil?

- ✓ Ekoloji
- Portfel
- Qiymət
- Kapital
- Faiz

477. Dünya valyuta böhranı neçənci ilə təsadüf edib?

- ✓ 1929-1933
- Düzgün variant yoxdur
- 1930-1933
- 1926-1929
- 1933-1935

478. Mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşudur fikri hansı terminə aiddir.

- treninqdir
- ✓ Transferinqdir
- İnvestisiyalardır
- injiniriqdir
- Konsaltinqdir

479. Kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının bir fikri hansı terminə aiddir.

- injiniriqdir
- Heç biri
- Transferinqdir
- Konsaltinqdir
- ✓ treninqdir

480. İnnovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya fikri hansı terminə aiddir

- ✓ injiniriqdir
- Transferinqdir
- Konsaltinqdir
- Тренингdir
- Heç biri

481. İstehsal texnologiyasının həyat tsikli neçə fazadan ibarətdir?

- 6
- 5
- 2
- 3
- ✓ 4

482. Yeni məhsulun yaradılmasına dair tədqiqatlar və araşdırmalar aparılır?

- məhsulun həyat tsiklinin dördüncü fazasında
- heç biri
- ✓ məhsulun həyat tsiklinin birinci fazasında
- məhsulun həyat tsiklinin ikinci fazasında
- məhsulun həyat tsiklinin üçüncü fazasında

Aşağıda verilənlər hansı fəaliyyət sahəsinə aiddir:

483. 1) Bu zaman faktor firmanın müştərisi bütün əməliyyat apardığı müəssisələri faktor-firma hesabından istifadə etdiyi haqqında məlumat verir.

- Kompleks injiniringə
- frankçayzingə

- hamısı
- Bağlı faktoringə
- ✓ Açıq faktoringə

484. Aşağıda verilənlər hansı fəaliyyət sahəsinə aiddir:
1) Obyektin tikintisi və istismara verilməsi konstruktor işləri, tikinti planı və işlərin gedişinə nəzarət üçün texnologiyaların sifarişçiyə təqdim olunmasıdır

- Kompleks injiniringə
- Məşvərətli injiniringə
- Ümumi injiniringə
- ✓ hec biri
- İstehsala

485. İnnovasiya istehsal orqanizminin ilkin strukturunda dəyişikliklərdir fikri hansı alimə aiddir

- ✓ Menş
- Y.Şumpeter
- İ.Anzoff
- Y.P.Morozov
- A.I.Priqojin

486. N.Kondratyevin "Uzun dalğalar" əsərinin nəşr olunmasından sonra hansı proses qəbul edilmişdir?

- yayılan dalğalar prosesi;
- ✓ dalğavari proses
- inkişaf edən dalğalar prosesi;
- planlaşdırılan dalğalar prosesi;
- uzun dalğalar prosesi;

487. Yeni növ məhsulların mənimsənilməsi və paylaşdırılması üzrə məsələnin səmərəli həllini təmin edən tədbirlər kompleksidir fikri hansı terminə aiddir.

- İnnovasiya layihələrinə aiddir
- İntestisiya layihələrinə aiddir
- treninq siyasətinə aiddir
- ✓ İnnovasiya proqramına aiddir
- Konsalting proqramına aiddir

488. İnnovasiya layihələri və proqramlarının maliyyələşməsinə təmin edən qeyri-ticarət təşkilatıdır fikri hansı terminə aiddir.

- treninq fonduna
- ✓ İnnovasiya fonduna
- İntestisiya fonduna
- Transferinq fonduna
- Konsalting fonduna

489. İnnovasiya layihəsinin onun tətbiqindən alınacaq mənfəət səmərəsini qeyd etməklə təklif edilməsidir fikri hansı terminə aiddir.

- treninq təklifidir
- Konsalting təklifidir
- ✓ innovasiya təklifidir
- İntestisiyalar təklifidir
- Transferinq təklifidir

490. Kommersiyalaşma anına qədər və ya xərcini ödəyəənə qədər gözlənilən müddət nədir?

- ✓ İnnovasiyanın həyat dövrüdür
- Səmərəli innovasiyadır
- Yaxşılaşdırıcı innovasiyadır

- Təkmilləşdirici innovasiyadır
- İnnovasiya prosesidir

491. İnnovasiya-ixtirarın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir fikri kimə aiddir.

- Y.Şumpeter
- ✓ B.Tvissa
- A.I.Priqojin
- Y.P.Morozov
- İ.Anzoff

492. Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən idarəetmənin nəticələr üzrə əsas mərhələləri hansılardır?

- nəticələrin müəyyənləşdirilməsi
- biznes planın reallaşdırılması nəticələrinə nəzarət prosesidir
- şərait üzrə idarəetmə
- ✓ bütün variantlar düzdür

493. Beynəlxalq biznesdə əməliyyat büdcəsində nə əks etdirilir?

- ✓ balansın proqnozu
- düzgün variant yoxdur
- istehsal ehtiyatları büdcəsi
- idarəetmə xərcləri büdcəsi
- kommersiya xərcləri büdcəsi

494. Beynəlxalq biznesdə təhlükə mənbəyindən asılı olaraq sığorta risklərini neçə qrupa ayırmaq olar ?

- ✓ 2
- 5
- 4
- 1
- 2

495. Beynəlxalq biznesdə iri yapon kompaniyalarının prezidentlərinin orta yaşı nə qədərdir?

- 45.5
- 40.5
- 30.5
- 35.5
- ✓ 63.5

496. Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal vahid birliyi nədən ibarətdir?

- düzgün variant yoxdur
- eyni istehsal tapşırığını yerinə yetirməyən istehsal sahələrindən
- ✓ eyni istehsal tapşırığının yerinə yetirilməsi ilə məşğul olan fəhlələrdən
- eyni istehsal tapşırığının yerinə yetirilməsi ilə məşğul olmayan fəhlələrdən
- yalnız avadanlıqlardan

497. Beynəlxalq biznesdə nəzarət idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli-məqsədli yanaşma nəyə yönəlib?

- ✓ tətbiq olunan obyektin bütün spesifik xassələrinin öyrənilməsinə və onun quruluşu və təşkilinin müəyyən edilməsinə
- planda nəzərdə tutulan xərclərə
- müəssisənin rentabelliyyəsinin qiymətləndirilməsinə
- planlaşdırılmış və ya gözlənilən nəticələrlə yanaşı təsadüfi hallara

498. Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq planın yerinə yetirilməsinə səmərəli nəzarət etmək üçün əvvəlcədən nəyi müəyyən etmək lazımdır?

- düzgün variant yoxdur
- √ nəzarət funksiyalarını
- idarəetmə funksiyalarını
- proqnozlaşdırılmanı

499. Beynəlxalq biznesdə nəzarət idarəetmə sisteminin konsepsiyasına əsasən adaptasiya üsulunun müsbət cəhəti nədədir?

- √ az müqavimətə, həmçinin rəhbərliyin az diqqət etməsi və daha az resursların sərf olunmasında
- düzgün variant yoxdur
- daha çox resursların sərf olunması
- rəhbərliyin çox diqqət etməsi tələb edilir
- daha çox müqavimətlə qarşılaşır

500. Beynəlxalq biznesdə nəzarət idarəetmə sisteminin konsepsiyasına əsasən adaptasiya üsulu hansı deviz altında həyata keçirilir?

- düzgün variant yoxdur
- “1 addım irəliyə, 2 addım geriyə”
- √ “Roma birdən tikilməyib”
- bütün variantlar düzdür